

Nokia 6303 classic İstifadəçi təlimatı

Mündericat		<u>İnternet</u>	29
		<u>Oyunlar və proqramlar</u>	31
Təhlükəsizlik	4	Xəritələr	32
Başlanğıc	5	<u>Xəritələri yükləyin</u>	32
<u>Düymələr və hissələr</u>	5	<u>Xəritələr və GPS</u>	32
<u>SIM kart və batareyanın quraşdırılması</u>	5	<u>Əlavə xidmətlər</u>	33
<u>Yaddaş kartının daxiledilməsi və çıxardılması</u>	6	Təşkil edin	33
<u>Batareyanın doldurulması</u>	6	<u>Kontaktları idarə etmək</u>	33
<u>Antena</u>	7	<u>Vizit kartları</u>	34
<u>Aksessuarlar</u>	7	<u>Tarix və vaxt</u>	34
		<u>Zəngli saat</u>	34
		<u>Təqvim</u>	35
Şişəsalma	8	<u>Görüşmə işlərin siyahısı</u>	35
<u>Sizin cihaz haqqında</u>	8	<u>Qeydlər</u>	35
<u>Şəbəkə xidmətləri</u>	8	<u>Nokia Kompüter Dəsti</u>	35
<u>Keçid kodları</u>	9	<u>Kalkulyator</u>	35
<u>Cihazı yandırın və söndürün</u>	9	<u>Gerisayım taymeri</u>	36
<u>Gözləmə rejimi</u>	10	<u>Saniyəölçən</u>	36
<u>Menyuları yönləndirin</u>	11	Dəstək və yeniləmələr	36
<u>Klaviatura kilidi</u>	11	<u>Dəstək</u>	36
<u>SIM kartsız işləyir</u>	11	<u>My Nokia</u>	37
<u>Uçuş rejimi</u>	11	<u>İçindəkiləri yüklə</u>	37
Onu öz telefonunuza çevirin	12	<u>Kompüterdən istifadə ilə proqram yenilənməsi</u>	37
<u>Əsas parametrlər</u>	12	<u>Açıqda olan proqram yeniləmələri</u>	37
<u>Telefonunuzu şəxsiləşdirin</u>	13	<u>Zavod parametrlərini bərpa et</u>	38
<u>Qoşulun</u>	15	Aksessuarlar	39
<u>Şəbəkə provayderi xidmətləri</u>	17	Batareya	39
Əlaqə saxlayın	18	<u>Batareya və adapter barədə məlumat</u>	39
<u>Zəng edin</u>	18	<u>Nokia batareyasının identifikasiyası qaydaları</u>	39
<u>Mətn və mesajlar</u>	20	Baxım və texniki qulluq	40
<u>Elektron poçt</u>	23	<u>Təkrar emal</u>	40
Şəkil və video	24	Təhlükəsizliklə bağlı əlavə məlumat	41
<u>Şəkilin fiksasiya edilməsi</u>	24	<u>Kiçik uşaqlar</u>	41
<u>Video klip yazmaq</u>	25	<u>İş mühiti</u>	41
<u>Kamera və video seçimləri</u>	25		
<u>Qalereya</u>	25		
Əyləncə	26		
<u>Musiqiyə qulaq asın</u>	26		

Tibbi cihazlar	41
Avtomobillər	41
Potensial partlayıcı mühit	41
Təcili yardım zəngləri	42
Sertifikat barədə məlumat (SAR)	42

İndeks	43
---------------	-----------

Təhlükəsizlik

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini oxuyun.

TƏHLÜKƏSİZ İŞƏ SALIN

Simsiz telefonların istifadəsi qadağan edildiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, telefonu işə salmayın.

YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR

Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.

MÜDAXİLƏ

Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.

QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN

Bütün məhdudiyyətlərə riayət edin. Cihazı təyyarədə, tibbi cihazların, yanacaqın və ya partlayıcıların yanında söndürün.

KEYFİYYƏTLİ XİDMƏT

Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşıdır və ya təmir edə bilər.

AKSESSUARLAR VƏ BATAREYALAR

Yalnız təsdiq edilmiş aksesuar və batareyalardan istifadə edin. Uyğun olmayan məhsulları qoşmayın.

SUYA DAVAMLILIQ

Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.


Başlanğıc

Telefonunuzla tanış olun, batareyanı, SIM kartı və yaddaş kartını taxın və telefonunuz barədə bəzi vacib məlumatları öyrənin.

Düymələr və hissələr



- 1 Qulaqlıq
- 2 Ekran
- 3 Sol və sağ seçim düymələri
- 4 Navi™ düyməsi (keçid düyməsi)
- 5 Zəng düyməsi
- 6 Klaviatura
- 7 Mikrofon
- 8 Tamamlama düyməsi
- 9 Işıq sensoru
- 10 Adapter konnektoru
- 11 Bilək qayışının gözü
- 12 Nokia AV Connector (3,5 mm)
- 13 Mikro USB kabel konnektoru



- 14 Səs azaldılması düyməsi
- 15 Səs artırılması düyməsi
- 16 Dinamik
- 17 İşəsalma düyməsi
- 18 Kamera işığı
- 19 Kamera linzaları


SIM kart və batareyanın quraşdırılması

Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və adapteri çıxardın.


Bu telefon BL-5CT batareyası ilə istifadə edilmək üçün nəzərdə tutulub. Həmişə orijinal Nokia batareyalarından istifadə edin. [Bax "Nokia batareyasının identifikasiyası qaydaları" s. 39.](#)

SIM kart və onun kontaktları asanlıqla çıxızqlar və ya əyilmə nəticəsində zədələnə bilər, o baxımdan, kartı daxil edərkən, toxunarkən və ya çıxararkən ehtiyatlı olun.


- 1 Qapağı (1) sürüşdürün və kənarlaşdırın. Batareyanı ayırın (2).



- 2 SIM kart saxlayıcısını açın (3). SIM kartı kontakt yerləri üzüaşağı olmaq şərtilə yerinə taxın (4). SIM kart saxlayıcısını bağlayın (5).



- 3 Batareya kontaktlarına (6) baxış keçirin və batareyanı taxın (7). Arxa qapağı yerinə taxın (8).



Yaddaş kartının daxiledilməsi və çıxardılması

Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan microSD kartları istifadə edin. Nokia yaddaş kartları üçün təsdiqlənmiş sənaye standartlarından istifadə edir, amma bəzi kart modelləri bu cihaza tam uyğun olmaya da bilər. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.

Telefonunuz 4 GB-a qədər microSD kartlarını dəstəkləyir.

Yaddaş kartının daxiledilməsi



- 1 Arxa qapağı açın.
- 2 Kartı yaddaş kartı yerinə kontakt yerləri üzüaşağı olmaq şərtilə daxil edin və yerinə tutana qədər basın.
- 3 Arxa qapağı yerinə taxın.

Yaddaş kartının çıxardılması

Mühüm: Yaddaş kartını ondan istifadə olunarkən əməliyyatın yarısında çıxarmayın. Kartın əməliyyatın ortasında çıxarılması yaddaş kartını, həmçinin cihazı zədələyə bilər, həmçinin uyğun olmayan kartda mühafizə edilən məlumat pozula bilər.

Telefon əməliyyat keçirdikdə cihazı söndürmədən yaddaş kartını çıxara və ya yerinə taxa bilərsiniz.

- 1 Heç bir proqramın yaddaş kartından cari istifadə etmədiyinə əmin olun.
- 2 Arxa qapağı açın.
- 3 Kilidi açmaq üçün yaddaş kartını astaca içəri doğru basın və çıxardın.
- 4 Arxa qapağı yerinə taxın.

Batareyanın doldurulması

Sizin batareyanız əvvəlcədən doldurulub lakin doldurulma səviyyələri fərqli ola bilər.

- 1 Adapteri divar elektrik oyuğuna qoşun.



Təsvir bozla işarələnmiş antena sahəsini göstərir.

Aksessuarlar

USB kabelini qoşmaq



- 2 Adapteri cihaza qoşun.
- 3 Batareya tam dolduqda adapteri əvvəlcə cihazdan sonra isə divar rozetkasından ayırın.

Batareya tam boşaldıqda, ekranda batareyanın doldurulması indikatorunun peydaolması və ya zəng üçün bir neçə dəqiqə tələb oluna bilər.

Doldurulma müddəti istifadə olunan adapterdən asılıdır. BL-5CT batareyasını AC-8 və ya AC-15 adapterilə doldurulması telefon iş masası rejimində olarkən təxminən 1 saat 30 dəqiqə çəkir.

USB konnektorunun qapağını açın və USB kabelini cihaza qoşun.

Qulaqlıq

Xəbərdarlıq:

Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.

Xəbərdarlıq:

Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə qulaqlıqları istifadə etməyin.

Antena



Cihazınızda daxili və xarici antenalar ola bilər. İstənilən radio ötürücü cihazda olduğu kimi, anten ötürən və ya qəbul edən zaman lazımsız yerə toxunmayın. Bu şəkildə antenə toxunsanız, rabitə keyfiyyəti azalacaq və cihaz lazım olduğundan artıq enerjiden istifadə edəcəkdir, bu isə batareyanın ömrünün azalmasına da gətirib çıxara bilər.

Bu cihazla istifadə edilməsi Nokia tərəfindən təsdiq edilənlərdən başqa hər hansı bir kənar cihazı və ya qulaqlığı Nokia AV konnektora qoşduqda, səs səviyyəsinə xüsusi diqqət yetirin.

Signal yaradan məhsulları qoşmayın, onlar telefonunuza zərər verə bilər. Heç

bir elektrik mənbəyini Nokia AV konnektora qoşmayın.

Kəmə

- 1 Arxa qapağı açın.
- 2 Qayıışı taxıb bərkidin.
- 3 Arxa qapağı yerinə taxın.

**SİŞƏSALMA**

Telefonunuzu necə işə salmağı və əsas funksiyalardan necə istifadə etməyi öyrənin.

Sizin cihaz haqqında

Bu təlimatda təsvir edilmiş simsiz cihaz GSM 900, 1800 və 1900 MHz şəbəkələri-da istifadə üçün təsdiq edilmişdir. Şəbəkə haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Bu cihazdakı funksiyalardan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin.

Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng siqnalları melodiyalarının və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.

Cihazınızda üçüncü tərəf internet saytları üçün əvvəlcədən qurulan əlfəcincilər və bəndlər ola bilər. Həmçinin cihazınız vasitəsilə üçüncü tərəf saytlara daxil ola

bilərsiniz. Üçüncü tərəf saytlar Nokianın himayəsində deyil və Nokia onlara görə məsuliyyət daşımır. Əgər belə saytlara daxil olmaq istəsəniz təhlükəsizlik və ya tərkib üçün ehtiyat tədbirlərini həyata keçirməlisiniz.

Xəbərdarlıq:

Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi hallarda telefonu işə salmayın.

Telefonun yaddaşında saxladığınız bütün zəruri məlumatın rezerv surətlərini çıxarmağı və ya yazılı qeyd etməyi unutmayın.

Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun istifadə təlimatını oxuyun. Uyğun olmayan məhsulları qoşmayın.

Telefonun yaddaşında saxladığınız bütün zəruri məlumatın rezerv surətlərini çıxarmağı və ya yazılı qeyd etməyi unutmayın.

Cihazınız haqqında digər mühüm məlumatları bilmək üçün istifadəçinin təlimatlarına müraciət edin.

Şəbəkə xidmətləri

Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Xüsusiyyətlərin çoxu xüsusi şəbəkə xüsusiyyətləri tələb edir. Bu xüsusiyyətlər bütün şəbəkələrdə mövcud deyil; şəbəkə xidmətlərindən istifadə etməkdən öncə digər şəbəkələr Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə etməyinizi tələb edə bilər. Şəbəkə xidmətlərindən istifadəyə məlumatın ötürülməsi daxildir. Ev şəbəkəsi və ya digər şəbəkələr üzərindən rouming qiymətləri barədə təfərrüatlar üçün

xidmət provayderinizlə əlaqə saxlayın. Xidmət təminatçınız Sizə təlimatlar verə bilər və onun tərəfindən hansı haqların tətbiq olunmasını izah edə bilər. Müəyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadəni təsir edə biləcək məhdudiyyətlər mövcud ola bilər. Məsələn, dildən asılı olmayan simvollar və xidmətlər müəyyən şəbəkələr tərəfindən təmin edilməyə bilər.

Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin menyunuzda görünməyəcək. Sizin cihazınız menyularında, menyular ardıcılığında və təsvirlərdə dəyişiklər kimi xüsusi konfigurasionalara da malik ola bilər. Daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Keçid kodları

Telefonunuzu giriş kodları və təhlükəsizlik parametrlərindən necə istifadə etməsini qurmaq üçün seçin **Menyu > Parametrlər > Təhlükə/-sizlik > Giriş kodları**.

- Təhlükəsizlik kodu sizin telefonunuzu icazəsiz istifadədən mühafizə etməkdə kömək edir. Əvvəlcədən qurulmuş kod:12345. Siz kodu dəyişdirə və telefonu kodu tələb etməsi üçün qura bilərsiniz. Bəzi əməliyyatlar parametrlərdən asılı olmayaraq təhlükəsizlik kodunu tələb edir, məsələn, əgər siz istehsalçı parametrlərini bərpa etmək istəyirsinizsə. Kodu gizli və telefonunuzdan ayrı bir təhlükəsiz yerdə saxlayın. Kodu yadınızdan çıxartsanız və telefonunuz blokirovkaya düşərsə, telefonunuza xidmət lazım olacaq və əlavə haqq tətbiq oluna bilər. Ətraflı məlumat

üçün Nokia Care nöqtəsinə yaxud telefonunuzun dilerinə müraciət edin.

- SIM (USIM) kartı ilə təchiz edilmiş PIN (UPIN) kodu kartın icazəsiz istifadəsinin qarşısını almaqda kömək edir.
- Bəzi SIM (USIM) kartlarla təchiz edilən PIN2 (UPIN2) kodu müəyyən xidmətlərə giriş əldə etmək üçün tələb olunur.
- PUK (UPUK) və PUK2 (UPUK2) kodları SIM (USIM) kartla birgə təchiz oluna bilər. Əgər siz PIN kodu ardıcılıqla üç dəfə yanlış daxil etsəniz, sizdən PUK kod tələb olunacaq. Əgər kodlar təmin olunmayıbsa, xidmət təminatçınızla əlaqə saxlayın.
- Qadağa parolu gələn və edilən zənglərə qadağa qoymaq üçün (şəbəkə xidməti) zəngə qadağa qoyulması xidmətindən istifadə edərkən tələb olunur.
- Brauzer üçün təhlükəsizlik modulu parametrlərini nəzərdən keçirmək və ya dəyişdirmək üçün seçin **Menyu > Parametrlər > Təhlükə/-sizlik > Təhl. modulu pmtr.**

Cihazı yandırın və söndürün

Yandırın və söndürün

Enerji düyməsinə basın və saxlayın.

PIN kodu daxil edin

Tələb olunarsa, PIN kodu daxil edin (**** kimi əks olunmuş).

Vaxt və tarixi quraşdırın

Tələb olunarsa, tarixi, yerli vaxtı və vaxt zonasını və yerinizin yay vaxtını daxil edin.


Cihazınızı ilk dəfə yandırdıqda sizə xidmət provayderinizdən (şəbəkə

xidməti) konfigurasiya parametrlərini əldə etmək əmri verilə bilər. Əlavə məlumat üçün xidmət provayderinizlə əlaqə qurun.

Gözləmə rejimi

Telefon istifadə üçün hazır olduqda, və siz hər hansı bir simvol daxil edilmədikdə sizin telefon gözləmə rejimindədir.

Display



- 1 Selluar şəbəkənin signal gücü
- 2 batareyanın dolma statusu
- 3 İndikatorlar
- 4 Saat
- 5 Şəbəkənin və ya əməliyyatçı loqosunun adı
- 6 Tarix
- 7 Display
- 8 Sol seçmə düyməsinin funksiyası
- 9 Navi düyməsinin funksiyası; bundan sonra keçid düyməsi kimi göstərilir
- 10 Sağ seçmə düyməsinin funksiyası

Siz sol və sağ seçmə düymələrinin funksiyalarını dəyişə bilərsiniz. [Bax " Sol və sağ seçim düymələri " s. 14.](#)

Enerji qənaəti

Sizin telefonun aktiv gözləmə rejimində heç bir klavişin sıxılmadığı halda batareya enerjisini qorumaq üçün **Enerjiyə qənaət edən və Yuxu rejimi**

xüsusiyyətləri var. Bu xüsusiyyətlər aktivləşdirilə bilər. [Bax "Display" s. 14.](#)

İş masası

İş masası rejimi birbaşa giriş imkanınız olan seçilmiş telefon xüsusiyyətlərini və məlumat siyahısını əks edir.

Seçin Menü > Parametrlər > Display > Ev ekranı.

İş masası rejimini aktivləşdirmək yaxud söndürmək üçün **Ev ekranı rejimi** seçin.

İş masası rejimini təşkil etmək yaxud dəyişdirmək üçün **Görünt. şəxsləşdir** seçin.

İş masası rejimini aktivləşdirmək üçün istifadə olunan düyməni seçmək üçün **Ev ekranı düyməsi** seçin.

Parametrdən asılı olaraq iş masası rejimində siyahıda hərəkət etmək üçün yuxarı yaxud aşağı diyirləyin və **Seç, Göstər** yaxud **Düzəlt** seçin. Oxlar digər məlumatların olduğunu göstərir. Naviqasiyanı dayandırmaq üçün **Çıx** seçin.

Qısa yollar

Cihazınız gözləmə yaxud iş masası rejimində olduğu zaman siz aşağıdakı qısa yollardan istifadə edə bilərsiniz.

Son buraxılmış, qəbul olunmuş və yığılmış zənglər

Zəng düyməsini basın. Zəng etmək üçün nömrə və ya adın üzərinə gedin və zəng düyməsini basın.

Veb brauzeri başladın

0 basıb saxlayın.

Səs poçtu qutusuna zəng edin

1 basıb saxlayın.

Digər düymələrdən qısa yollar kimi istifadə edin

[Bax "Nömrə yığımının qısa yolları" s. 19.](#)

İndikatorlar

-  Oxunulmamış mesajlarınız var.
-  Göndərilməyən, ləğv olunmuş və ya nəticəsiz mesajlarınız var.
-  Klaviatura kilidlidir.
-  Telefon daxil olan zənglər və ya mətn mesajları üçün zəng çalır.
-  Signal qurulub.
-  Telefon GPRS və ya EGPRS şəbəkəsində qeydiyyatdan keçib.
-  Telefonun açıq GPRS və ya EGPRS bağlantısı var.
-  GPRS və ya EGPRS bağlantısı dayandırılıb.
-  Bluetooth bağlantısı aktivdir.
-  2 Əgər sizin iki telefon xəttiniz varsa, ikinci telefon xətti seçilib.
-  Bütün daxil olan zənglər başqa nömrəyə yönləndirilib.
-  Zənglər bağlı istifadəçi qrupları ilə məhduddur.
-  Hazırda aktiv olan profil sinxronizasiya edilir.

Menyuları yönləndirin

Telefon sizə menyulara qruplaşdırılmış geniş çeşiddə funksiyaları təklif edir.

- 1 Menyuya keçid əldə etmək üçün, seçin **Menyu**.
- 2 Menyü üzrə diyirləyin və seçimi seçin (məsələn, **Parametrlər**).
- 3 Əgər seçilmiş menyü altmenyulardan ibarətdirsə onlardan birini seçin (məsələn, **Zəng et**).
- 4 Öz istədiyiniz seçimi seç.
- 5 İlkin menyü səviyyəsinə qayıtmaq üçün, **Geri** seçin.

Menyudan çıxmaq üçün seçin **Çıx**.

Menyü görünüşünü dəyişdirmək üçün seçin **Seçimlər** > **Əsas menyü görmə**. Sağa diyirləyin və mövcud seçimlərdən seçin.

Menyunu yenidən təşkil üçün seçin **Seçimlər** > **Təşkil et**. Köçürüləcək menyü elementi tərəf diyirləyin və seçin **Köçür**. Menyü elementini onu köçürmək istədiyiniz tərəfə diyirləyin və seçin **OK**. Dəyişikliyi saxlamaq üçün **Bitti** > **Bəli** seçin.

Klaviatura kilidi

Təsadüfi düymə basılmalarının qarşısını almaq üçün **Menyü** seçin, və 3,5 saniyə ərzində üçün * basın.

Klaviaturanın kilidini açmaq üçün **Kilidi aç** seçin, və 1,5 saniyə müddətində * basın. Tələb edilərsə, kilid kodunu daxil edin.

Klaviatura kilidli olduqda zəngə cavab vermək üçün zəng düyməsini basın. Siz zəngi bitirəndə və ya rədd edəndə, klaviatura avtomatik kilidlənir.

Digər xüsusiyyətlərə avtomatik klaviatura kilidi və təhlükəsizlik kilidi daxildir. [Bax "PTelefon" s. 12.](#)

Cihaz və ya klaviatura kilidləndikdə siz cihazınızda proqramlaşdırılmış rəsmi təcili yardım nömrələrinə zəng vura bilərsiniz.

SIM kartsız işləyir

Telefonun Orqanayzer funksiyaları və oyunlar kimi bəzi funksiyaları SIM kart daxil edilmədən istifadə edilə bilər. Bəzi funksiyalar menyularda tutqun görünür və onlardan istifadə etmək mümkün deyil.

Uçuş rejimi

Bütün radio tezliyi funksiyalarını söndürmək üçün təyyarə və ya xəstəxana

kimi radioya qarşı həssas mühitlərdə uçuş rejimindən istifadə edin. Lakin siz offlayn oyunlara, təqvimə və telefon nömrələrinə girişə maliksiniz. Uçuş rejimi aktiv olduqda, ➔ göstərilir.

Uçuş rejimini aktivləşdirmək və ya qurmaq üçün **Menyu > Parametrlər > Rejimlər > Uçuş > Aktivləşdir** yaxud **Şəxsiləşdir** seçin.

Uçuş rejimini söndürmək üçün istənilən digər bir profili seçin.

Xəbərdarlıq:

Cihaz uçuş rejimində olduqda siz zəng edə və ya zəngi qəbul edə və ya şəbəkə əhatəsini tələb edən digər elementləri istifadə edə bilməzsiniz. Zəng etmək üçün siz həmin profləri dəyişdirərək əvvəl telefonu işə salmalısınız. Cihaz kilidləndikdə kilid kodunu daxil edin.

Əgər telefon kilidləndikdə və uçuş rejimində olduqda təcili yardım nömrələrinə zəng vurmaq tələb olunursa cihazınızın kilid kodu sahəsində proqramlaşdırılmış təcili yardım nömrələrini daxil edə və Zəng funksiyasını seçə bilərsiniz. Cihaz təsdiq edəcək ki, təcili yardım nömrəsinin yığılması üçün siz cari rejimdən çıxmaq üzrəsiniz.

Onu öz telefonunuza çevirin

Telefonunuzu qurun, onu şəxsiləşdirin və bir sıra yollarla qoşun.

Əsas parametrlər

PTelefon

Menyu > Parametrlər > Telefon və aşağıdakılardan seçin:

Dil parametrləri — telefonunuzun dilini seçmək üçün **Telefonun dili** və dili seçin. SIM kartda mövcud olan məlumata

əsasən telefonun dilini təyin etmək üçün seçin **Telefonun dili > Avtomatik**.

Yaddaşın statusu — yaddaş istifadəsini yoxlamaq üçün

Avtomatik klav. kilidi — telefon iş masası rejimində olduqda və heç bir funksiyadan istifadə edilmədikdə əvvəlcədən qurulan vaxt gecikməsindən sonra klaviaturanı avtomatik kilidləmək üçün

Təhlük. klav. kilidi — klaviatura kilidini açdığınız zaman təhlükəsizlik kodunu soruşmaq üçün

Səsin tanınması — [Bax "Səs əmriləri" s. 15.](#)

Uçuş sorğusu — telefonu yandırdığınızda uçuş rejimindən istifadə edilib-edilməyəcəyi barədə sizə soruşulması üçün. Uçuş rejimində bütün radio bağlantıları söndürülür.

Telefon yenilikləri — xidmət təminatçınızdan proqram yeniləmələrini qəbul etmək (şəbəkə xidməti). Mövcud seçimlər fərqlənə bilər. [Bax "Açıqda olan proqram yeniləmələri" s. 37.](#)

Operator seçimi — ərazinizdə mövcud olan mobil şəbəkənin quraşdırılması

Yardım mətn. aktiv-si — telefonu kömək mətnlərinin göstərilməsi üçün qurmaq

Başlanğıc melodiyası — telefonu yandırdığınız zaman melodiyayı səsləndirmək üçün

SIM xidməti təsdiq et — (şəbəkə xidməti) [Bax "SIM xidmətləri" s. 17.](#)

Təhlükəsizlik

Zəngləri məhdudlaşdıran təhlükəsizlik funksiyaları (zənglərin qadağan edilməsi, bağlı istifadəçi qrupu, müəyyən nömrələrin yığılması) istifadə edildikdə siz cihazınızda proqramlaşdırılmış rəsmi təcili yardım nömrələrinə zəng vura bilərsiniz.

Menu > Parametrlər > Təhlükə/-sizlik və aşağıdakılardan birini seçin:

PIN kodun sorğulan. yaxud **UPIN kod. sorğul.** — telefon hər dəfə yandıqda PIN yaxud UPIN kodunu tələb edilməsi üçün. Müəyyən SIM kartlar kod sorğusunu söndürməyə icazə vermir.

Zəng. qadağ. xidməti — telefonunuza daxil olan və telefonunuzdan gedən zənglərə məhdudiyyət qoymaq üçün (şəbəkə xidməti). Qadağa parolu tələb olunur.

Müəyyən zənglər — SIM kartınız dəstəkləyirsə, seçilən telefon nömrələrinə gedən zənglərə məhdudiyyət qoymaq üçün. Sabit yığım yandırılıbsa, GPRS bağlantısı ilə mətn mesajlarının göndərilməsi zamanı istisna olmaqla, GPRS bağlantıları mümkün deyil. Belə halda qəbulənin telefon nömrəsi və mesaj mərkəzi nömrəsi sabit yığım siyahısına daxil edilməlidir.

Qapalı istif-çi qrupu — siz zəng edə və sizə zəng edə biləcək şəxslərin qrupunu müəyyən etmək üçün (şəbəkə xidməti)

Təhlük. səviyyəsi — telefona hər dəfə yeni SIM kart daxil edildikdə təhlükəsizlik kodunu soruşmaq üçün seçin **Telefon**.

Giriş kodları — mühafizə kodu, PIN kod, UPIN kodu, PIN2 kodu və ya qadağa parolunu dəyişdirmək üçün

PIN2 kodu sorğul. — PIN2 kod ilə qorunan müəyyən telefon funksiyasından istifadə edərkən PIN2 kodun tələb edilib edilməməsini seçmək. Bəzi SIM kartlar kod tələbinin söndürülməsinə icazə vermir. Bu seçim SIM kartınızdan asılı olaraq mövcud ola bilər. Ətraflı məlumat üçün şəbəkə operatorunuzla əlaqə saxlayın.

Kod istifadədedir — PIN kod növünü seçmək üçün

İcazə sertifikatları yaxud İstif. sertifikatları — telefonunuza yüklənmiş vəkəlet yaxud istifadəçi sertifikatlarının

siyahısını nəzərdən keçirmək üçün. [Bax "Brauzer təhlükəsizliyi" s. 30.](#)

Təhl. modulu prmrtr. — modul PIN və giriş PIN kodlarını nəzərdən keçirmək Təhlük. modul. detal., aktivləşdirmək **Modul PIN sorğusu** yaxud dəyişmək üçün. [Bax "Keçid kodları" s. 9.](#)

Telefonunuzu şəxsləşdirin

Zəng melodiyaları, ekran fonları və mövzularla telefonunuzu şəxsləşdirin. Üstünlük verdiyiniz funksiyalar və əlavə aksesuarlara qısa yollar əlavə edin.

Rejimlər

Sizin telefonunuzun fərqli hadisələr və şəraitlər üçün zəng tonları ilə şəxsləşdirə biləcəyiniz profil adlanan müxtəlif parametrlər qrupları var.

Arzuolunan profayl, və növbəti seçimlərdən seç: **Menu > Parametrlər > Rejimlər**, arzuolunan profil və aşağıdakı seçimlərdən seçin:

Aktivləşdir — Seçilmiş profaylı aktiv et

Şəxsləşdir — Profayl parametrlərini aktiv et

Müddətli — müəyyən vaxt ərzində aktiv olması üçün profili quraşdırmaq. Profil üçün təyin olunmuş vaxt bitdikdə, vaxtı təyin olunmamış əvvəlki profil aktivləşdirilir.

Mövzular

Mövzunun tərkibində telefonunuzu şəxsləşdirmək üçün elementlər mövcuddur.

Və növbəti seçimlərdən seç: **Menu > Parametrlər > Mövzular** və aşağıdakı seçimlərdən:

Mövzu seç — qovluğunu aç və mövzunu seç. **Mövzular** qovluğunu açın və mövzunu seçin.

Mövzu yükləmələri — Daha çox mövzuları yükləmək üçün internet səhifələri siyahısını aç.

Melodiyalar

Siz seçilmiş aktiv rejimin melodiya parametrlərini dəyişə bilərsiniz.

Seç Menü > Parametrlər > Melodiyalar. Siz eyni parametrləri **Rejimlər** menyusunda da tapa bilərsiniz.

Əgər Siz ən yüksək zəng tonu dərəcəsini seçsəniz, zəng tonu bir neçə saniyədən sonra öz ən yüksək səviyyəsinə çatacaq.

İşıqlar

Müxtəlif telefon funksiyaları ilə bağlı işıq effektlərini aktivləşdirmək və ya söndürmək üçün **Menü > Parametrlər > Işıq parametrləri** seçin.

Display

Menü > Parametrlər > Display və aşağıdakılardan birini seçin:

Divar kağızı — iş masası rejimi üçün fon şəklinin əlavə edilməsi

Ev ekranı — iş masası rejiminin aktivləşdirilməsi, təşkil edilməsi və şəxsləşdirilməsi

Ev ekran. şrift rəngi — İş masası rejimi üçün şrift rənginin seçilməsi

Naviq. düymə işarə. — keçid düyməsinin işarələrini iş masası rejimində göstərmək

Bildiriş detalları — buraxılan zəng və mesaj bildirişlərindəki təfsilatların göstərilməsi

Enerjiyə qənaət edən — ekranın avtomatik olaraq tutqun edilməsi və telefon müəyyən müddət ərzində istifadə edilmədikdə saatin göstərilməsi

Yuxu rejimi — telefon müəyyən müddət ərzində istifadə edilmədikdə ekranın avtomatik olaraq söndürülməsi

Şrift ölçüsü — şrift ölçüsünün mesajlaşma, kontaktlar və Internet səhifələri üçün qurulması

Operator loqotipi — operator logotipinin göstərilməsi

Hücrə məlm. göst. — şəbəkədən əldə edilməsi mümkündürsə, hücrə eyniliyinin göstərilməsi

Qısa yollarım

Şəxsi qısa yolların köməyi ilə siz telefonda çox istifadə olunan funksiyalara cəld giriş əldə edə bilərsiniz.

Sol və sağ seçim düymələri

Sol yaxud sağ seçim düyməsinə təyin olunmuş funksiyayı dəyişmək üçün

Menü > Parametrlər > Qısa yollarım > Sol seçim düyməsi yaxud **Sağ seçim düyməsi** və istədiyiniz funksiyayı seçin.

İş masası rejimində olduqda sol seçim düyməsi **Get** kimi təyin olunubsa, funksiyayı aktivləşdirmək üçün **Get > Seçimlər** və aşağıdakılardan seçin:

Seçmə seçimləri — funksiyayı əlavə və ya کنار etmək üçün

Təşkil et — funksiyaları yenidən düzəltmək üçün

ODigər qısa yollar

Menü > Parametrlər > Qısa yollarım və aşağıdakılardan birini seçin:

Naviqasiya düyməsi — əvvəlcədən təyin edilmiş siyahıdan digər funksiyaları naviqasiya düyməsinə (keçid düyməsi) təyin etmək üçün

Ev ekranı düyməsi — iş masasının aktivləşdirilməsi üçün naviqasiya düyməsinin hərəkətini seçmək

Nömrə yığımının qısa yollarını təyin etmək

Telefon nömrələrini 2-9 rəqəm düymələrinə təyin edərək qısa yolları yaradın.

- 1 **Menyu > Kontaktlar > Tez zənglər** seçin və rəqəm düyməsinin üzərinə diyriləyərək keçin.
- 2 **Təyin et** seçin və ya nömrə artıq düyməyə təyin edilibsə, **Seçimlər > Dəyişdir** seçin.
- 3 Nömrəni daxil et və ya əlaqəni axtar.

Səs əmləri

Siz səs əmlərindən zəngləri etmək, proqramları açmaq və profiləri aktivləşdirmək üçün istifadə edə bilərsiniz.

Seçin **Menyu > Parametrlər > Telefon**.

Səs əmləri dildən asılıdır. Dili təyin etmək üçün **Dil parametrləri > Telefonun dili** və dili seçin.

Cihazınızın səs tanınmasını öz səsini təlimatlandırmaq üçün seçin **Səsin tanınması > Səs tanınması təlimi**.

Funksiya üçün səs əmrini aktivləşdirmək üçün **Səsin tanınması > Səs əmləri**, element və funksiya seçin.  göstərir ki, səs əmri aktivləşdirilib.

Səs əmrini aktivləşdirmək üçün **Əlavə et** seçin.

Aktivləşdirilən səs əmrini səsləndirmək üçün **Çal** seçin.

Səs əmlərindən istifadə etmək üçün **"Səs ilə yığım"**-a səhifə [19](#)-da baxın.

Səs əmlərini idarə etmək üçün funksiyanın üzərinə keçin, **Seçimlər** və aşağıdakılardan birini seçin:

Redaktə et və ya **Sil** — səs əmrini yenidən adlandırmaq və ya söndürmək üçün

Hamısını əlavə et və ya **Hamısını sill** — səs əmləri siyahısındakı bütün funksiyalar üçün səs əmlərinin aktivləşdirilməsi və ya söndürülməsi

Qoşulun

Sizin telefon məlumatın ötürülməsi və qəbulu üçün digər cihazlara qoşulmaq üçün bir neçə xüsusiyyətləri təmin edir.

Bluetooth simsiz texnologiyası

Bluetooth texnologiyası sizə telefonunuzu radiodalğalardan istifadə edərək uyğun olan Bluetooth cihazına 10 metrə daxilində (32 fut) qoşmaq imkanı verir.

Bu cihaz aşağıdakı profiləri dəstəkləyən Bluetooth texnologiyasına 2.1 + EDR uyğundur: SIM giriş, obyekt göndərilməsi, fayl ötürülməsi, dial-up şəbəkə, qulaqlıq, handsfree, ümumi giriş, seriya portu, ümumi obyekt dəyişdirməsi, qabaqcıl audio paylaşma, audio video uzaqdan idarəetmə və ümumi audio/video paylaşma . Bluetooth texnologiyasını dəstəkləyən digər cihazlarla qarşılıqlı əlaqəni təmin etmək üçün Nokia tərəfindən bu cihaz üçün təsdiq edilmiş aksesuarlardan istifadə edin. Digər qurğuların bu qurğuya uyğun olması və ya olmamasını müəyyən etmək üçün həmin qurğuların istehsalçıları ilə əlaqə saxlayın.

Bluetooth texnologiyasından istifadə edən funksiyalar batareyadan istifadəni artırır və batareyanın ömrünü azaldır.

Bluetooth əlaqəsini quraşdırmaq

Seçin **Menyu > Parametrlər > Bağlantı > Bluetooth** və aşağıdakıları edin:

- 1 Seçin **Telefonumun adı** və telefonunuz üçün adı daxil edin.

- 2 Bluetooth əlaqəsini aktivləşdirmək üçün seçin **Bluetooth > Yansın.** ✂ göstərir ki, Bluetooth əlaqəsi aktivdir.
- 3 Telefonunuzu audio aksesuara qoşmaq üçün **Audio aksesuara qoş** və qoşulmaq istədiyiniz cihazı seçin.
- 4 Telefonunuzu məsafədə olan istənilən Bluetooth cihazı ilə cütləşdirmək üçün seçin **Cütləşmiş qurğular > Yeni qurğu əlav.ət.**
- 5 Tapılmış cihaz üzərinə keçin və **Əlavə et** seçin.
- 6 Telefonunuza parol daxil edin (16 işarəyə qədər) və digər Bluetooth cihazında əlaqəyə icazə verin.

Gizli rejimdə telefonun istifadəsi zərərli proqramlardan mühafizə olunmaq üçün ən etibarlı üsuldur. Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin. Digər alternativ – Bluetooth funksiyasını söndürün. Bu, telefonun digər funksiyalarına təsir etməyəcək.

İnternetə kompüter ilə qoşulması

Uyğun olan kompüterinizi PC Suite proqramı olmadan İnternetə qoşmaq üçün Bluetooth-dan istifadə edin. Telefonunuz İnternetə qoşula bilməlidir (şəbəkə xidməti) və kompüteriniz Bluetooth texnologiyasını dəstəkləməlidir. Telefon şəbəkə giriş nöqtəsi (ŞGN) xidmətinə qoşulduqdan və kompüterinizlə cütləşdikdən sonra o, avtomatik olaraq İnternetə məlumat qoşulma paketini açır.

Paket məlumatı

Ümumi paket radio xidməti (GPRS) mobil telefonlara məlumatı İnternet protokolu ilə (IP) göndərmələri və qəbulu üçün istifadə olunan bir şəbəkə xidmətidir.

Xidmətdən necə istifadə ediləcəyini müəyyən etmək üçün **Menyu > Parametrlər > Bağlantı > Paket**

məlumat > Pak. məlm. bağl. və aşağıdakılardan seçin:

Ehtiyac olduqda — proqramın ehtiyacı olduqda paket məlumatın qoşulmasını yaratmaq. Proqram sona çatdıqda qoşulma bağlanacaqdır.

Həmişə onlayn — telefonu yandırdıqda avtomatik olaraq paket məlumatı şəbəkəsinə qoşulmaq

Siz telefonunuzdan onu Bluetooth texnologiyası vasitəsilə uyğun olan kompüterə qoşaraq modem kimi istifadə edə bilərsiniz. Ətraflı məlumat üçün Nokia PC Suite sənədlərinə bax.

USB məlumat kabeli

Telefon və uyğun kompüter və ya PictBridge-i dəstəkləyən printer arasında məlumatı ötürmək üçün USB məlumat kabelindən istifadə edə bilərsiniz.

Məlumatı ötürmək və ya şəkli çap etmək üçün telefonu aktivləşdirmək üçün məlumat kabelini qoşun və rejimi seçin:

PC Suite — Nokia PC Suite üçün kabeldən istifadə etmək üçün

Çap və media — telefonu PictBridge-ə uyğun printer və ya kompüter ilə istifadə edilməsi

Məlumat saxlama — Nokia proqramı olmayan kompüterə qoşulma və telefondan məlumat yaddaşı kimi istifadə edilməsi

USB rejimini dəyişdirmək üçün **Menyu > Parametrlər > Bağlantı > USB məlm. kabeli** və arzuolunan USB rejimini seçin.

Sinxronlaşdırma və surət çıxarma

Menyu > Parametrlər > Snx və rezrv kop. və aşağıdakılardan birini seçin:

Telefon dəyişdir. — Bluetooth texnologiyasından istifadə edərək telefonunuz və digər telefon arasında

seçilmiş məlumatı sinxronlaşdırın yaxud onun nüsxəsini çıxarın.

Rezr. kop. yarat — Seçilmiş məlumatın rezerv nüsxəsini yaradın.

Rezr. bərpa et — Saxlanılan rezerv faylı seçin və onu telefonda bərpa edin. Seçilmiş rezerv fayl barədə məlumat üçün **Seçimlər > Detallar** seçin.

Məlumat köçür — Telefonunuz və digər cihaz, kompyuter yaxud şəbəkə serveri arasında seçilmiş məlumatı sinxronlaşdırın yaxud onun nüsxəsini çıxarın (şəbəkə xidməti).

USB cihazının qoşulması

Siz USB daşıyıcısını (məsələn, fleş kartı) cihazınıza qoşa, fayl sisteminə baxış keçirə və faylları köçürə bilərsiniz.

- 1 Uyğun adapter kabelini cihazınızın USB portuna qoşun.
- 2 USB daşıyıcısını adapter kabelinə qoşun.
- 3 Baxış keçirmək üçün USB cihazı və **Menyu > Qalereya** seçin.

Qeyd: Enerji sərfiyyətindən asılı olaraq bəzi USB məlumat daşıyıcıları dəstəklənmir.

Şəbəkə provayderi xidmətləri

Şəbəkə provayderiniz istifadə etmək istəyəcəyiniz bir sıra əlavə xidmətlər təmin edir. Bu xidmətlərdən bəziləri üçün qiymət tətbiq edilə bilər.

Operator menyusu

Sizin şəbəkə operatorunuz tərəfindən təmin edilən xidmətlər portalına keçid əldə edin. Daha ətraflı məlumat üçün şəbəkə operatorunuza müraciət edin. Operator bu menyunu xidmət mesajı ilə təkmilləşdirə bilər.

SİM xidmətləri

Sizin SİM kart istifadə edə biləcəyiniz əlavə xidmətləri təmin edə bilər. Bu menyuya yalnız sizin SİM kart tərəfindən dəstəkləndikdə daxil ola bilərsiniz. Menyunun adı və tərkibi mövcud olan xidmətlərdən asılıdır.

Bu xidmətlərə daxil olma mesaj göndərmə və ya zəng etməni əhatə edə bilər, hansılar üçün ki, qiymət tətbiq edilə bilər.

Yer tarixçəsi

Şəbəkə sizə yer barədə tələb göndərə bilər (şəbəkə xidməti). Yer təyini məlumatlarının çatdırılmasına dair abunə olmaq və razılıq əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Yer barədə tələbi qəbul və ya rədd etmək üçün **Qəbul et** və ya **Rədd et** seçin. Əgər tələbi gözdən qaçırsanız, əvvəlcədən şəbəkə operatorunuz və ya xidmət provayderinizlə əldə etdiyiniz razılığa uyğun olaraq telefon onu avtomatik qəbul və ya rədd edir.

Ən yeni 10 gizlilik bildirişi və tələbi barədə məlumatı gözdən keçirmək üçün **Menyu > Qeydiyyat > Mövqe tutma > Mövqe qeydi** seçin.

Məlumat mesajları, SIM mesajlar və xidmət emrləri

Məlumat mesajları

Xidmət təminatçınızdan (şəbəkə xidməti) müxtəlif mövzularda mesajlar ala bilərsiniz. Daha ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

və növbəti seçimlərdən seç. **Menyu > Mesajlar > Info. mesajları** və mövcud olan seçimlərdən.

Xidmət əmləri

Xidmət əmləri sizə imkan verir ki, xidmət təminatçınıza xidmət tələblərini (USSD əmləri) yazıb göndərsiniz, məsələn şəbəkə xidmətləri üçün aktivləşdirmə əmləri.

Xidmət tələbini yazıb göndərmək üçün **Menyu > Mesajlar > Servis əmləri** seçin. Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

SİM mesajları

SİM mesajları sizin SİM kartda yadda saxlanılan xüsusi mətn mesajlarıdır. Siz həmin mesajların SİM yaddaşından telefon yaddaşına surətini köçürə və ya özünü ötürə bilərsiniz, yalnız əksini heç zaman.

SİM mesajlarını oxumaq üçün **Menyu > Mesajlar > Seçimlər > SİM mesajları** seçin.

Konfigurasiya

Siz müəyyən xidmətlər üçün tələb olunan parametrlərlə qurğunuzu qura bilərsiniz. Bu parametrləri xidmət provayderinizdən konfigurasiya mesajı kimi qəbul edə bilərsiniz.

Menyu > Parametrlər > Konfigurasiya və aşağıdakılardan seçin:

Defolt konfig. prmt. — Qurğunun yaddaşında saxlanmış xidmət provayderlərini nəzərdən keçirin və standart xidmət provayderini quraşdırın.

Büt. proqr. def. aktiv — Dəstəklənən proqramlar üçün standart konfigurasiya parametrlərini aktivləşdirin.

Üst. tutul. giriş nöqt. — Yaddaşa saxlanmış giriş maddələrini nəzərdən keçirin.

Qurğu menecer prm. — Qurğunun proqram yeniliklərini əldə etməsinə icazə verin və ya bunun qarşısını alın. Bu

opsiya sizin qurğunuzdan asılı olaraq mövcud olmaya bilər.

Şəxsi konfig. prmet. — Müxtəlif xidmətlər üçün yeni şəxsi hesabı əlavə edin və onları aktivləşdirin və ya silin. Yeni şəxsi hesabı əlavə etmək üçün **Y. əlavə** və ya **Seçimlər > Yenisini əlavə et** seçin.

Xidmət növünü seçin və lazım olan məlumatları daxil edin. Yeni şəxsi hesabı aktivləşdirmək üçün **Seçimlər > Aktivləşdir** seçin.

Əlaqə saxlayın

Zəng etməyə, mətn yazmağa, mesaj göndərməyə və cihazınızın elektron poçt funksionallığından istifadə etməyə öyrənin.

Zəng edin

Səs zəngi edin

Zəngi bir neçə yolla başlaya bilərsiniz:

Əl ilə yığım

Ərazi kodu daxil olmaqla telefon nömrəsini daxil edin və zəng düyməsini basın.

Beynəlxalq zənglər üçün beynəlxalq prefiks (+ simvolu beynəlxalq giriş kodunu əvəz edir) üçün iki dəfə * basın, ölkə kodunu, lazım olduğu halda önündə 0 olmadan ərazi kodunu və telefon nömrəsini daxil edin.

Zəngi təkrarlayın

Yığılan nömrələrin siyahısına daxil olmaq üçün gözləmə rejimində zəng düyməsini bir dəfə basın. Nömrə və ya ad seçin və zəng düyməsini basın.

Kontaktlardan nömrəni seçin

Kontaktlarda saxladığınız ad və ya telefon nömrəsini axtarın.

Daxil olan zəngə cavab vermək

Zəng düyməsini basın.

Zəngi bitirin

Tamamlama düyməsini basın.

Zəng melodiyasını səssiz etmək

Seçin **Səssiz**.

Daxil olan zəngi rədd etmək

Tamamlama düyməsini basın.

Zəng zamanı səs səviyyəsini tənzimləmək

Səs düyməsini yuxarı və ya aşağı basın.

Nömrə yığımının qısa yolları

Telefon nömrəsini 2-dən 9-a kimi rəqəm düymələrinə təyin edin. [Bax "Nömrə yığımının qısa yollarını təyin etmək" s. 15.](#)

Aşağıdakı üsullardan biri ilə zəng etmək üçün nömrə yığımının qısa yolundan istifadə edin:

- Nömrə düyməsini, sonra isə zəng düyməsini sıx.
- Əgər **Menyu > Parametrlər > Zəng et > Tez zəng > Aktiv et** seçilibsə, nömrə düyməsini sıx və saxla.

Səs ilə yığım

Kontaktlarda saxlanan adı söyləyərək zəng edin.

Səs əmrləri dildən asılı olduğuna görə səs ilə yığımdan əvvəl **Menyu > Parametrlər > Telefon > Dil parametrləri > Telefonun dili** və öz dilinizi seçməlisiniz.

Qeyd: Səs elementlərinin səs-küylü şəraitdə və təcili yardım tələb edən hadisə zamanı istifadəsi çətinləşə bilər, bu səbəblə bütün hallarda yalnız səsle

nömrənin yığılmasına etibar etməməlisiniz.

- İş masası rejimində sağ seçim düyməsini basıb saxlayın. Qısa ton səslənir və **Tondan sonra danışın** əks olunur.
- Yığmaq istədiyiniz kontaktın adını söyləyin. Səs ilə tanıma uğurlu olsa, bütün uyğunluqların siyahısı göstərilir. Telefon siyahıdakı ilk uyğunluğun səs əmrini səsləndirir. Əgər bu düzgün əmr deyilsə, diyiylərək digər qeydə keçin.

Zəng zamanı seçimlər

Zəng zamanı istifadə edə biləcəyiniz seçimlərin əksəriyyəti şəbəkə xidmətləridir. Mövcudluq barədə xidmət təminatçınızla əlaqə saxlayın.

Zəng zamanı **Seçimlər** və mövcud seçimlərdən birini seçin.

Şəbəkə seçimlərindən bəziləri **Gözlətmə, Yeni zəng, Konfransa əl. et, Bütün zəng. bitir** və aşağıdakılardır:

DTMF göndər — melodiya sətirlərinin göndərilməsi

Dəyiş — aktiv zəngdən gözlənilən zəngə və əksinə keçmək

Ötür — gözlənilən zəng ilə aktiv zəngi calaşdırmaq və öz bağlantını kəsmək

Konfrans — konfrans zəngini etmək

Gizli zəng — konfrans zəngində gizli müzakirə aparmaq

Xəbərdarlıq:

Mikrofon istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.

Səs mesajları

Səs poçtu qutusu ona abunə ola biləcəyiniz bir şəbəkə xidmətidir. Ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Səs poçtu qutunuza zəng edin

1 basıb saxlayın.

Səs poçtu qutunuzun nömrəsini redakte edin

Menyu > Mesajlar > Səsli mesajlar > Səsli poçtun nömrəsi seçin.

Zəng qeydiyyatı

Zəngləriniz, mesajlarınız və sintonlaşdırma barədə məlumatı nəzərdən keçirmək üçün secin **Menyu > Qeydiyyat** və mövcud seçimlərdən.

Qeyd: Xidmət provayderinin zənglər və xidmətlər üçün hesab fakturaları şəbəkənin xüsusiyyətlərindən, hesabların hazırlanması qaydasından və sair faktorlardan asılı olaraq fərqlənə bilər.

Zəng

Menyu > Parametrlər > Zəng et və aşağıdakılardan birini seçin:

Zəng yönləndirməsi — daxil olan zəngləri yönləndirmək üçün (şəbəkə xidməti). Zəngə qadağanetmə funksiyalarından bəziləri aktiv olarsa, zəngləriniz yönləndirilməyə bilər. [Bax "Təhlükəsizlik" s. 12.](#)

Hər düymə ilə cavab — daxil olan zəngə qısa olaraq işəsalma, sol və sağ seçim düymələri yaxud tamamlama düyməsi istisna olaraq istənilən düyməni basmaq üçün

Avto. təkrar zəng — zəng uğursuz nəticələnsə nömrəni avtomatik yenidən yığmaq üçün. Telefon nömrəyə 10 dəfə zəng etməyə çalışır.

Səs təmizliyi — danışığın aydınlığını gücləndirmək üçün, xüsusən də səsli mühitlərdə

Tez zəng — müvafiq rəqəm düyməsini basıb saxlayaraq rəqəm düymələrinə (2-9) təyin edilən ad və telefon nömrələrini yığmaq üçün

Gözləmə xidməti çağır — şəbəkənin sizi cari danışığınız anda daxil olan zəng barədə məlumatlandırılması üçün (şəbəkə xidməti)

Zəng müddəti displ. — davam edən zəngin müddətini göstərmək üçün

Zəngdən sonra məlm — hər zəngdən sonra təxmini müddətini qısaca əks etdirmək üçün

Nömrəni göndər — zəng etdiyiniz şəxsə telefon nömrənizi göstərmək üçün (şəbəkə xidməti). Xidmət təminatçınızla razılaşdırılmış parametrlərdən istifadə etmək üçün seçin **Şəbəkə ilə qoş.**

Çıx. zəng. üç. xətt — SIM kartınız çoxsaylı telefon xəttlərini dəstəkləyirsə, zəng üçüncü telefon xəttini seçmək üçün (şəbəkə xidməti)

Mətn və mesajlar

Mətn yazın, mesaj və qeydləri yaradın.

Mətn yaz**Mətn rejimləri**

Mətn daxil etmək üçün (məsələn, mesaj yazarkən) ənənəvi və ya proqnozlaşdırılmış mətn daxil etmədən istifadə edə bilərsiniz.

Mətn yazarkən **Seçimlər** basıb saxlayın ki,  ilə göstərilən ənənəvi mətn daxil etmədən  ilə göstərilən proqnozlaşdırılmış mətn daxil etməyə və əksinə keçəsiniz. Bütün dillər proqnozlaşdırılmış mətn daxil etmə ilə dəstəklənmir.

İşarə halları **Abc**, **abc**, və **ABC** tərəfindən göstərilibdir.

Böyük və ya kiçik simvollarla keçmək üçün **#** basın. **123** ilə göstərilən hərf rejimindən rəqəmə keçmək üçün **#** basıb saxlayın və **Nömrə rejimi** seçin. Rəqəm rejimindən hərfə keçmək üçün **#** basıb saxlayın.

Yazı dilini qurmaq üçün **Seçimlər > Yazı dili** seçin.

Ənənəvi mətn daxil etmə

Arzuolunan simvol görünənə qədər 2-9 rəqəm düyməsini təkrar-təkrar basın. Mövcud simvollar seçilən yazı dilindən asılıdır.

Daxil etmək istədiyiniz növbəti hərf əvvəlki ilə eyni düymədə yerləşirsə, cursor görünənə qədər gözləyin və hərfi daxil edin.

Ən sadə durğu işarələri və xüsusi simvollarla giriş əldə etmək üçün təkrar olaraq **1** basın. Xüsusi simvollar siyahısına giriş üçün ***** basın. Boşluğu daxil etmək üçün **0** basın.

Proqnoz mətn daxil etməsi

Sadələşdirilmiş mətn yığımı siz də yeni sözləri daxil edə biləcəyiniz daxili lüğət əsasında qurulur.

- 1 **2**-dən **9** kimi düymələri basmaqla sözü yazmağa başlayın. Bir hərf üçün hər bir düyməni yalnız bir dəfə basın.
- 2 Sözü təsdiqləmək üçün sağa diyirəyin yaxud boşluğu daxil edin.

- Söz düzgün deyilsə, ***** düyməsini təkrar olaraq basın və sözü siyahıdan seçin.
- Sözdən sonra **?** işarəsi göstərilirsə, yazmaq istədiyiniz söz lüğətdə yoxdur. Sözü lüğətə əlavə etmək üçün seçin

Hərfləmə. Ənənəvi mətn yığımından istifadə etməklə sözü daxil edin və seçin **Ya. saxla**.

- Mürəkkəb sözləri yazmaq üçün sözün birinci hissəsini daxil edin və onu təsdiqləmək üçün sağa diyirəyin. Sözün son hissəsini yazın və sözü təsdiqləyin.

- 3 Növbəti sözü yazmağa başlayın.

Mətn və multimedia mesajları

Siz mesaj yarada bilərsiniz və ona, misal üçün, şəkil əlavə edə bilərsiniz. Fayl əlavə edildikdə sizin telefon avtomatik olaraq mətn mesajını multimedia mesajına dəyişir.

Mətn mesajları

Cihazınız bir mesaj həddindən əlavə mətn mesajlarını dəstəkləyir. Uzun mesajlar iki və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və bəzi dildən olan simvollar daha çox yer tutduğu üçün bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.

Qalan simvolların ümumi sayı və göndərmək üçün lazım olan mesaj sayı göstərilir.

Mesajları göndərmək üçün cihazınızda düzgün mesaj mərkəzinin nömrəsi saxlanmalıdır. Adətən bu nömrə standart olaraq SIM vasitəsilə qurulur. Nömrəni əl ilə qurmaq üçün seçin **Menyu > Mesajlar > Mesaj prmtləri > Mətn mesajları > Mesaj mərkəzləri > Mərkəz əlavə et**, sonra adı və xidmət təminatçısından nömrəni daxil edin.

Multimedia mesajları

Multimedia mesajı mətn, şəkillər, səs və ya video kliplərdən ibarət ola bilər.

Yalnız müvafiq elementləri olan cihazlar multimedia mesajlarını qəbul edə və ekranda nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.

Simsiz şəbəkə MMS mesajlarının ölçüsünü məhdudlaşdırır bilər. Daxil edilmiş şəkil bu limiti aşarsa cihaz onu MMS-lə göndərilməli olacaq ölçüyə qədər balacalaşdırır bilər.

Mühüm: Mesajları ehtiyatla açın. Mesajlarda zərərli proqramlar və ya sizin cihaz və ya kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.

Multimedia mesaj xidmətinin (MMS) mümkünlüyü və abunəlik üçün xidmət provayderiniz ilə əlaqə qurun.

Mətn və ya multimedia mesajı yarat

- 1 **Menyu > Mesajlar > Mesaj yarat > Mesaj** seçin
- 2 Resipient əlavə etmək üçün **Kimə:** sahəyə firladın və resipientlərin nömrələrini və ya e-poçtlarını daxil edin və ya resipientləri seçmək üçün **Əlavə et** seçin. Resipientlər və mövzular əlavə etmək və göndərmə seçimlərini təyin etmək üçün **Seçimlər** seçin.
- 3 **Mətn:** sahəsinə firladın və mesaj mətnini daxil edin.
- 4 Mesaja məzmun əlavə etmək üçün displayin aşağısındakı qoşma zolağa firladın və arzuladığınız məzmun növünü seçin.
- 5 Mesaj göndərmək üçün sıxın **Göndər**.

Bu mesaj növü displayin başında göstərilir və mesajın məzmunundan asılı olaraq avtomatik dəyişir.

Xidmət təminatçıları mesaj növündən asılı olaraq müxtəlif cür yüklənə bilər.

Detallar üçün xidmət təminatçınıza müraciət edin.

Mesajı oxu və cavab ver

Mühüm: Mesajları ehtiyatla açın. Mesajlarda zərərli proqramlar və ya sizin cihaz və ya kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.

Mesaj qəbul etdiyiniz zaman telefonunuz bildiriş göndərir. Mesajı göstərmək üçün **Göstər** seçin. Birdən artıq mesaj qəbul edilərsə, mesajı göstərmək üçün Gələnlər qutusundan mesajı və **Aç** seçin. Mesajın bütün hissələrini nəzərdən keçirmək üçün seçim düyməsindən istifadə edin.

Cavab mesajını yatamaq üçün **Cavabla** seçin.

Mesajların göndərilməsi və təşkil edilməsi

Mesajı göndərmək üçün **Göndər** seçin. Telefon mesajı Gələnlər qutusu qovluğunda saxlayır və göndərmə başladılır.

Qeyd: Cihazınızın ekranında göstərilən mesajın göndərilməsi nişanı və ya mətni, mesajın nəzərdə tutulan yerdə qəbul edildiyini bildirmir.

Əgər mesaj göndərməyə müdaxilə edilərsə, telefon mesajı bir neçə dəfə yenidən göndərməyə çalışır. Əgər bu cəhdlər alınmasa, mesaj Gələnlər qutusu qovluğunda qalır. Mesaj göndərməni ləğv etmək üçün Gələnlər qutusu qovluğunda **Seçimlər > Göndərməni ləğv et** seçin.

Göndərilən mesajları Göndərilən elementlər qovluğunda saxlamaq üçün **Menyu > Mesajlar > Mesaj pırmtrləri > Ümumi para. > Gönd. msj. saxla** seçin.

Telefon qəbul edilən mesajları Gələnlər qutusu qovluğunda saxlayır.

Mesajlarınızı Saxlanan elementlər qovluğunda təşkil edin.

Qovluq əlavə etmək, yenidən adlandırmaq və ya silmək üçün **Menyu > Mesajlar > Saxlananlar > Seçimlər** seçin.

Fleş mesajı

Fleş mesajları mətn mesajlarıdır, hansılar ki, alınan kimi ekranda göstərilirlər.

- 1 Fleş mesaj yazmaq üçün **Menyu > Mesajlar > Mesaj yarat > Fleş mesajı** seçin.
- 2 Resipientin telefon nömrəsini daxil edin, mesajınızı yazın (maksimum 70 simvol) və **Göndər** seçin.

Cəld mesajlaşma

Cəld mesajlaşma vasitəsilə (CM, şəbəkə xidməti) siz şəbəkə daxilində olan istifadəçilərə qısa mətn mesajları göndərə bilərsiniz. Siz xidmətə yazılmalısınız və istifadə etmək istədiyiniz CM xidmətində qeydiyyatdan keçməlisiniz. Bu xidmətlərin və qiymətlərin mövcudluğunu xidmət təminatçısı ilə yoxlayın. Menyular CM təminatçınızdan asılı olaraq fərqlənə bilər.

Xidmətə qoşulmaq üçün seçin **Menyu > Mesajlar > Anı mesajlar** və ekranda olan təlimatları əsas götürərək davam edin.

Nokia Xpress audio mesajları

Münasib yolla MMS-dən istifadə edərək audio mesajı yaradın və göndərin.

- 1 Seç **Menyu > Mesajlar > Mesaj yarat > Audio mesaj**. Səs yazan açılır.
- 2 Mesajınızı yazın. [Bax "Səs yazan" s. 29.](#)

- 3 **Kimə:** sahəsinə bir və ya daha çox telefon nömrəsi daxil edin, və ya nömrəni geri qaytarmaq üçün **Əlavə et** seçin.
- 4 Mesajı göndərmək üçün, seçin **Göndər**.

Mesaj parametrləri

Menyu > Mesajlar > Mesaj prmrtrləri və aşağıdakılardan seçin:

Ümumi para. — göndərilmiş mesajların nüsxələrini telefonunuzda saxlayasınız, mesaj yaddaşı dolu olduqda köhnə mesajların üzərinə yenilərinə yazasınız və mesajlara aid digər üstünlükləri quraşdırma bilərsiniz

Mətn mesajları — çatdırılma hesabatlarına icazə verəsiniz, SMS və SMS elektron poçtu üçün mesaj mərkəzlərini quraşdırasınız, işarə dəstəyinin növünü seçəsiniz və mətn mesajlarına aid digər üstünlükləri quraşdırma bilərsiniz

Multimedia msjlar — çatdırılma hesabatlarına icazə verəsiniz, multimedia mesajlarının görünüşünü quraşdırasınız, multimedia mesajlarının və elanların qəbuluna icazə verəsiniz və multimedia mesajlara aid digər üstünlükləri quraşdırma bilərsiniz

E-poçt mesajları — elektron poçtun qəbuluna icazə verəsiniz, elektron poçtda təsvirin ölçüsünü təyin edəsiniz və elektron poçt aid digər üstünlükləri quraşdırma bilərsiniz

Servis mesajları — xidmət mesajlarını aktivləşdirəsiniz və xidmət mesajlarına aid üstünlükləri quraşdırma bilərsiniz

Elektron poçt

Elektron poçtu oxumaq, yazmaq və göndərmək üçün POP3 və ya IMAP4 elektron poçt ünvanınıza telefonla daxil olun. Bu elektron poçt proqramı SMS elektron poçt funksiyasından fərqlidir.

Elektron poçtu istifadə etməzdən əvvəl, sizin elektron poçt ünvanınız və doğru parametrləriniz olmalıdır. Mövcudluq və düzgün parametrlər üçün elektron poçt xidməti provayderinizlə əlaqə saxlayın.

E-poçt qurma köməkçi proqramı

Əgər telefonda heç bir e-poçt parametrləri qurulmayıbsa, e-poçt köməkçi qurma proqramı avtomatik olaraq işə başlayır. Əlavə e-poçtu qurmaq üçün köməkçi proqrama başlamaq üçün, **Menyu > Mesajlar** və mövcud e-poçtu seç. E-poçt köməkçi qurma proqramını işə salmaq üçün **Seçimlər > Poçt qutu əlavə et** seçin. Ekranı olan təlimatları izləyin.

E-poçt yaz və göndər

Siz e-poçt xidmətinə bağlanmazdan əvvəldə öz e-məktubunuzu yazı bilərsiniz.

- 1 **Menyu > Mesajlar > Mesaj yarat > E-poçt mesajı** seçin.
- 2 Qəbuləndən elektron poçt ünvanını, mövzunu və elektron poçt məktubunu daxil edin. Faylı əlavə etmək üçün **Seçimlər > Daxil et** və mövcud seçimlərdən seçin.
- 3 Birdən artıq elektron poçt hesabı təyin edilibsə, elektron poçtu haradan göndərmək istədiyiniz hesabı seçin.
- 4 E-poçt göndərmək üçün, **Göndər** seçin.

E-poçtu oxu və cavab ver

Mühüm: Mesajları ehtiyatla açın. Mesajlarda zərərli proqramlar və ya sizin cihaz və ya kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.

- 1 E-poçt mesaj başlıqlarını yükləmək üçün, **Menyu > Mesajlar** və e-poçt ünvanınızı seçin.

- 2 Elektron poçtu və onun əlavələrini yükləmək üçün elektron poçtu və **Aç** yaxud **Gətir** seçin.
- 3 Elektron poçta cavab yazmaq və ya ötürmək üçün **Seçimlər** və mövcud seçimlərdən seçin.
- 4 Elektron poçt hesabınızla bağlantını kəsmək üçün **Seçimlər > Ayrıl** seçin. Bir müddət fəaliyyətsiz qaldıqdan sonra elektron poçt hesabı ilə bağlantı avtomatik kəşilir.

Yeni e-poçt bildirişləri

Sizin telefon avtomatik olaraq sizin e-poçtunuzu vaxt intervalları ilə yoxlaya bilər və yeni e-poçt alındıqda xəbərdarlıq bildirə bilər.

- 1 **Seç Menyu > Mesajlar > Mesaj prmtlreri > E-poçt mesajları > Pqutuları istifadə**.
- 2 E-poçtunuzu, **Yükləmə prmt.**, və növbəti seçimləri seçin:

Pqutusu yenil. fasil. — telefonun sizin e-poçtunuzu yeni e-poçtlar üçün yoxlama intervalını qurur

Avtomatik bərpa — yeni e-poçtu avtomatik olaraq sizin e-poçt ünvanınızdan geri qaytarır.

- 3 Yeni e-poçt bildirişinə icazə vermək üçün, **Menyu > Mesajlar > Mesaj prmtlreri > E-poçt mesajları > Yeni e-poçt bildirişi > Yansın** seçin.

Şəkil və video

Şəkilin fiksasiya edilməsi

Sabit kameranın aktivləşdirilməsi

Menyu > Medya > Kamera seçin; və ya kamera funksiyası aktivdirsə, sola və ya sağa sürüşdürün.

Böyütmə/kiçiltmə

Kamera rejimində yuxarı və ya aşağı sürüşdürün və ya səs səviyyəsi düymələrini basın.

Şəkilin fiksasiya edilməsi

Çək seçin. Telefon şəkilləri mövcuddursa, yaddaş kartında və ya telefon yaddaşında saxlayır.

Bütün şəkilləri kamera flaşı ilə fiksasiya etmək üçün **Seçimlər > Fleş > Fleş** **yanır** seçin və ya işıq olduqda flaşın avtomatik aktivləşdirilməsi üçün **Avtomatik** seçin.

Fotokameranın işığını təhlükəsiz məsafədə istifadə edin. Işıq insanların və ya heyvanların üzərində yaxın məsafədə istifadə etməyin. Şəkil çəkərkən flaşın üstünü örtməyin.

Şekli çəkdikdən dərhal sonra göstərmək üçün **Seçimlər > Parametrlər > Şəkilə baxma vaxtı** və əvvəlcədən gözdən keçirmə vaxtını seçin. Əvvəlcədən gözdən keçirmə zamanı başqa şəkil fiksasiya etmək üçün **Geri** və ya şəkli multimediyə mesajı kimi göndərmək üçün **Göndər** seçin.

Sizin cihaz 1536x2048 pikselə qədər təsvirin fiksasiyanmasına icazə verir.

Video klip yazmaq**Video funksiyasının aktivləşdirilməsi**

Menyu > Mədyə > Video seçin və ya kamera funksiyası aktivdirsə, sola və ya sağa sürüşdürün.

Videoyun yazılması

Yazmanı başlatmaq üçün **Yaz** seçin; yazmağa pauza vermək üçün **Dayandır** seçin; yazmanı yenidən qəbul etmək

üçün **Davam** seçin; yazmanı dayandırmaq üçün **Dayan** seçin.

Telefon şəkilləri mövcuddursa, yaddaş kartında və ya telefon yaddaşında saxlayır.

Kamera və video seçimləri

Kamera və ya video rejimində **Seçimlər** və aşağıdakılardan birini seçin:

Effektlər — Fiksasiya edilən şəkile müxtəlif effektlər (məsələn, boz şkalası və səhv rəng) tətbiq edin.

Ağ balans — Kameranı hazırkı işıq effektlərinə uyğunlaşdırın.

Parametrlər — Kamera və video parametrlərini dəyişdirin və şəkil və video yaddaşını seçin.

Qalereya

Şəkilləri, videoklipləri, musiqi fayllarını, mövzuları, təsvirləri, melodiyaları, yazmaları və qəbul edilən faylları idarə edin. Bu fayllar telefon yaddaşında və ya yaddaş kartında saxlanır və qovluqlar şəklində təşkil edilə bilər.

Qovluqlar və fayllar

- 1 Qovluqların siyahısını nəzərdən keçirmək üçün **Menyu > Qalereya** seçin.
- 2 Qovluqdakı faylların siyahısını nəzərdən keçirmək üçün qovluq və **Aç** seçin.
- 3 Faylı köçürərkən yaddaş kartındakı qovluqları nəzərdən keçirmək üçün yaddaş kartının üzərinə diylirləyərək keçin və seçim düyməsini sağa basın.

Çap şəkilləri

Telefonunuz jpeg formatında olan şəkilləri çap etmək üçün Nokia XpressPrint-i dəstəkləyir.

- 1 Telefonunuzu uyğun printerə qoşmaq üçün, məlumat kabelindən istifadə edin və ya şəkili Bluetooth vasitəsilə Bluetooth texnologiyasını dəstəkləyən printerə göndərin. [Bax "Bluetooth simsiz texnologiyası" s. 15.](#)
- 2 Çap etmək istədiyiniz şəkili seçin və **Seçimlər > Çap et.**

Şəkil və videoları onlayn bölüşmək

Şəkil və video kliplərlə İnternetdəki uyğun onlayn paylaşma xidmətlərində bölüşün.

Onlayn paylaşmadan istifadə etmək üçün siz onlayn paylaşma xidmətinə abunə olmalısınız (şəbəkə xidməti).

Şəkili yaxud videoklipi onlayn paylaşma xidmətinə yükləmək üçün Qalereyadan faylı, **Seçimlər > Göndər > Vəbə yüklə** və onlayn paylaşma xidmətinə seçin.

Onlayn paylaşma və uyğun xidmət təminatçıları barədə ətraflı məlumat üçün Nokia məhsulları üzrə dəstək səhifələri yaxud sizin yerli Nokia veb-saytına baxın.

Siz onlayn paylaşma xidmətinin İnternet səhifələrinə yükləmələri cihazınızda baxa bilərsiniz. [Bax "Veb yükləmələri" s. 30.](#)

Yaddaş kartı

Video kliplər, mahnılar, audio faylları, şəkillər və mesajlaşma məlumatı kimi multimedia fayllarını saxlamaq üçün yaddaş kartından istifadə edin.

Telefon tərəfindən istifadə olunan Qalereya daxilində yerləşən bəzi qovluqlar (məsələn, Mövzular) yaddaş kartında saxlanıla bilər.

Yaddaş kartını formatla

Bir sıra təmin olunan yaddaş kartları əvvəlcədən formatlaşdırılmış olur, digərləri isə formatlaşdırılmalıdır. Yaddaş

kartını formatlaşdırılması zamanı kartdakı bütün məlumat həmişəlik silinir.

- 1 Yaddaş kartını formatlaşdırmaq üçün **Menyu > Qalereya** yaxud **Proqramlar**, yaddaş kartının qovluğunu və **Seçimlər > Yad. kart formatla > Bəli** seçin.
- 2 Formatlaşdırma tamamlandıqda yaddaş kartı üçün adı daxil edin.

Yaddaş kartını kilidlə

Yaddaş kartınızı icazəsiz istifadəyə qarşı bağlamaq üçün parol təyin edərək (maksimum 8 simvol) yaddaş kartının qovluğunu və **Seçimlər > Parolu qur** seçin.

Parol telefonunuzda saxlanılır və yaddaş kartından həmin telefonda istifadə etdiyiniz müddət ərzində onu yenidən daxil etməyə ehtiyacınız yoxdur. Yaddaş kartını digər cihazda istifadə etmək istəyirsinizsə, sizdən parol tələb olunacaq.

Parolu götürmək üçün, seçin **Seçimlər > Parolu sil.**

Yaddaş istehlakını yoxla

Müxtəlif məlumat qruplarının yaddaş istifadəsini və yaddaş kartınızda yeni proqram təminatının quraşdırılması üçün mövcud yaddaş yoxlamaq üçün yaddaş kartını və **Seçimlər > Detallar** seçin.

Öyləncə

Musiqiyə qulaq asın

Musiqiyə musiqi pleyeri və ya radio ilə qulaq asın və səsləri yaxud səsi diktofona yazın. Musiqini İnternetdən yükləyin və yaxud musiqini kompyuterinizdən köçürün.

Media player

Telefonunuza mahnılara qulaq asmaq və videokliplərə baxmaq üçün media player daxildir. Telefon yaddaşı və ya yaddaş kartında musiqi qovluğunda saxlanan musiqi və video fayllar avtomatik aşkar edilir və musiqi arxivinə əlavə edilir.

Media playerini açmaq üçün **Menyu > Medya > Media player** seçin.

Musiqi menyusu

Cihaz yaddaşı və ya yaddaş kartında saxlanmış musiqi və video fayllarına daxil olun, vebdən musiqi və ya video kliplərinə yükləyin və ya şəbəkə serverindən (şəbəkə xidməti) müvafiq video axımına baxın.

Musiqiyə qulaq asın və ya video klipi canlandırın

Faylı mövcud qovluqlardan və **Çal** seçin.

Faylları vebdən yükləyin

Seçimlər > Yükləmələr və yükləmə saytını seçin.

Faylları əlavə etdikdən sonra musiqi siyahısını yeniləyin

Seçimlər > Kitabx. yenilə seçin.

Göstərenlərin siyahısını yarat

- 1 Seçin **Çalınan siyahılar > Çalınan syh. yarat** və oxunuş siyahısının adını daxil edin.
- 2 Göstərilən siyahılardan musiqi və video klipləri əlavə edin.
- 3 Oxunuş siyahısını saxlamaq üçün **Bitti** seçin.

Axın xidmətinə (şəbəkə xidməti) qurun

Konfigurasiya mesajı kimi axın parametrlərini xidmət provayderinizdən əldə edə bilərsiniz. Siz həmçinin

parametrləri əl ilə də daxil edə bilərsiniz. [Bax "Konfigurasiya" s. 18.](#)

- 1 **Seçimlər > Yükləmələr > Axın parametrləri > Konfigurasiya** seçin.
- 2 Xidmət təminatçısını **Defolt** yaxud axın üçün **Şəxsi konfig.** seçin.
- 3 Aktiv konfigurasiya parametrlərindən **Hesab** və axın xidməti hesabını seçin.

Mahnıların səsləndirilməsi

Xəbərdarlıq:

Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.

Səs səviyyəsini tənzimləmək üçün səs düymələrinə basın.

Pleyeri ekrandakı virtual düymələrlə idarə edin.

Oxutmanı işə salmaq üçün, seçin **▶**.

Oxutmanı saxlamaq üçün, seçin **||**.

Növbəti mahnıya keçmək üçün **▶▶** seçin. Əvvəlki mahnının əvvəlinə keçmək üçün iki dəfə **◀◀** seçin.

Hazırkı mahnı daxilində irəliləmək üçün **▶▶** seçib saxlayın. Hazırkı mahnını geri fırlatmaq üçün **◀◀** seçib saxlayın. Musiqinin səsləndirilməsini davam etmək üçün istədiyiniz yerdə düyməni buraxın.

Musiqi menyusuna keçmək üçün, **≡** seçin.

Cari müsiqi siyahısına keçmək üçün, **(•••)** seçin.

Media player menyusunu bağlamaq və musiqi səsləndirilməsini arxa planda davam etdirmək üçün tamamlama düyməsini basın.

Media playerini dayandırmaq üçün tamamlama düyməsini basıb saxlayın.

Media playerin görünüşünü dəyişdirmək

Telefonunuz media playerin görünüşünü dəyişdirmək üçün bir neçə mövzunu təqdim edir.

Menyu > Medya > Media player > Media playerə get > Seçimlər > Parametrlər > Media player mövz. və sadalanan mövzulardan birini seçin. Virtual düymələr mövzudan asılı olaraq dəyişə bilər.

Radio

FM radiosu simsiz cihazın antenasından fərqli olan antenadan asılıdır. FM radionun düzgün işləməsi üçün cihaza uyğun qulaqlıq və ya aksesuar qoşulmalıdır.

Xəbərdarlıq:

Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.

Seçin Menyu > Medya > Radio.

Səs səviyyəsini tənzimləmək üçün səs səviyyəsi düymələrindən istifadə edin.

Ekran qrafik düymələrindən istifadə etmək

Yuxarı, aşağı, sola yaxud sağa diyriləyin.

Radio menyusunu bağlamaq

Tamamlama düyməsini qısaca basın. Radio arxa planda işləməyə davam edir.

Radionu söndürmək

Tamamlama düyməsini basıb saxlayın.

Radio stansiyalarının qurulması

- 1 Axtarışa başlamaq üçün keçid düyməsini sola yaxud sağa basaraq saxlayın. Radiotezliyi 0,05 MHz addım üzrə dəyişdirmək üçün keçid düyməsini sola yaxud sağa qısaca basın.
- 2 Stansiyanı yaddaşda saxlamaq üçün **Seçimlər > Stansiyanı saxla** seçin.
- 3 Radio stansiyasının adını daxil etmək üçün **Seçimlər > Stansiyalar > Seçimlər > Adını dəyişdir** seçin.

Seçimlər və aşağıdakılardan seçin:

Büt. stans. axtar — mövcud stansiyaları yaddaşda avtomatik axtarmaq üçün

Tezliyi qoş — arzuolunan radio stansiyasının tezliyini daxil etmək üçün

Stansiyalar — saxlanan stansiyalarisadalamaq və yenidən adlandırmaq və ya silmək üçün

Stansiya dəyişdirilməsi

Yuxarı yaxud aşağı diyriləyin və ya stansiya siyahısında stansiya nömrəsinə uyğun olan nömrə düyməsini basın.

Radio parametrləri

Seçimlər > Parametrlər və aşağıdakılardan seçin:

RDS — radio məlumat sistemindən məlumatın göstərilib-göstərilməməsini seçmək üçün

Avto-tezlik — stansiyada qurulan məlumatların ən yaxşı şəkildə

qəbul edilməsinə imkan verən tezliyə avtomatik keçidi aktivləşdirmək üçün (RDS aktiv olduğu halda mövcuddur)

Çal — qulaqlıqı yaxud dinamik seçmək üçün

Çıxış — stereo və mono arasında seçim etmək üçün

Radio mövzu — radio mövzunu seçmək üçün

Səs yazan

Çıxışı, səsi və ya aktiv zəngi yaz və **Qalereya** yadda saxla.

Seçin **Menyu** > **Medya** > **Səs yazan**. Ekrandakı   və ya  qrafik düymələrindən istifadə etmək üçün sola və ya sağa diyirləyin.

Səsi yaz

- 1  seçin və ya zəng zamanı **Seçimlər** > **Səs yaz** seçin. Zəngi yazarkən bütün tərəflər zəif "bip" səsi eşidir. Yazılışa pauza vermək üçün  seçin.
- 2 Yazılışı bitirmək üçün  seçin. Yazılış **Qalereya**da Yazmalar qovluğunda saxlanılır.

Son yazılışı səsləndirmək və ya göndərmək üçün, yazılışlar siyahısına daxil olmaq üçün və ya yazılışları saxlamaq məqsədilə yaddaş və qovluq seçmək üçün **Seçimlər** seçin.

Ekvalayzer

Musiqi oxudanı işlədəndə səsi tənzimləyin.

Seçin **Menyu** > **Medya** > **Ekvalayzer**.

Əvvəlcədən təyin edilən ekvalayzer dəstini aktivləşdirmək üçün dəstlərdən birinin üzərinə keçin və **Aktivləşdir** seçin.

Yeni ekvalayzer dəsti yaradın

- 1 Siyahıda olan axırıncı iki dəstdən birini və **Seçimlər** > **Redaktə et** seç.
- 2 Virtual slayderlərə keçid əldə etmək üçün sağa və sola onları tənzimləmək üçün sağa və aşağı diyirlə.
- 3 Parametrləri saxlamaq və dəst üçün ad yaratmaq üçün **Saxla** və **Seçimlər** > **Adını dəyiş** seçin.

Stereo genişlənmə

Stereo genişlənmə siz stereo qulaqlıqları istifadə etdiyiniz zaman, daha geniş stereo səs effekti yaradır.

Aktiv etmək üçün, seçin **Menyu** > **Medya** > **Stereo genişl.**

İnternet

Telefonunuzun brauzeri vasitəsilə müxtəlif İnternet xidmətlərinə giriş əldə edə bilərsiniz. İnternet səhifələrin görünüşü ekran ölçüsündən asılı olaraq fərqlənə bilər. Ola bilər ki, İnternet səhifələrində bəzi təfəsilatları görə bilməyəcəksiniz.

Mühüm: Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən xidmətləri istifadə edin.

Bu xidmətlərin, tariflərinin və təlimatların mövcudluquna dair məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

İnternet səhifələrinin nəzərdən keçirilməsi üçün tələb olunan konfigurasiya parametrlərini siz xidmət təminatçınızdan konfigurasiya mesajı kimi ala bilərsiniz.

Xidməti quraşdırmaq üçün **Menyu** > **İnternet** > **Veb parametrləri** > **Konfig. parametrl.**, konfigurasiyanı və hesabı seçin.

Xidmətə qoşul

Xidmətlə əlaqə qurmaq üçün **Menyu > İnternet > Ev**; və ya gözləmə rejimində 0 sıxıb saxlayın.

Nişan seçmək üçün **Menyu > İnternet > Əlfəcinlər** seçin.

TƏn son keçdiyiniz URL-i seçmək üçün **Menyu > İnternet > Son veb ünvanı** seçin.

Xidmətin ünvanını daxil etmək üçün **Menyu > İnternet > Ünvana get** seçin. Ünvanı daxil edin və **OK** seçin.

Xidmətə qoşulduqdan sonra onun səhifələrini gözəndən keçirməyə başlaya bilərsiniz. Telefon düymələrinin funksiyaları müxtəlif xidmətlərdə dəyişə bilər. Telefon ekranındakı mətn təlimatlarını izləyin. Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Veb yükləmələri

Yüklənmiş şəkilləri və videoları nəzərdən keçirmək və parametrləri dəyişdirmək üçün onlayn paylaşma xidmətinin İnternet səhifəsini açın (şəbəkə xidməti).

Onlayn paylaşma xidmətinə açmaq

- 1 **Menyu > Veb > Vebə yükləmələr** və onlayn paylaşma xidmətinə seçin.
- 2 Xidmət tərəfindən təklif edilən linkləri seçin.

Onlayn paylaşma xidmətinin parametrlərini dəyişmək

- 1 **Menyu > Veb > Vebə yükləmələr** və onlayn paylaşma xidmətinə seçin.
- 2 Xidmətin parametrlər səhifəsini açmaq üçün **Seçimlər > Parametrlər** seçin.

Görünüş parametrləri

Wİnternet səhifələrinə baxdığınız zaman **Seçimlər > Parametrlər** və aşağıdakılardan seçin:

Display — Şəkillərin göstərilib-göstərilmədiyi halda şrift ölçüsünü və mətnin necə əks olunduğunu seçin.

Ümumi — Veb ünvanlarının Yunikod (UTF-8) şəklində göndərilib-göndərilməməsini, məzmunun şifrələmə növünü və JavaScript™ aktiv olub-olmadığını seçin.

Mövcud seçimlər fərqlənə bilər.

Keş yaddaş

Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə edilmiş yaddaş yeridir. Əgər siz parol tələb edən məxfi məlumata çıxmağa cəhd göstərmişsinizsə və ya çıxmışsınızsa hər istifadədən sonra keş yaddaşı təmizləyin. Sizin çıxdığınız məlumat və ya xidmət keş yaddaşında mühafizə edilir.

Kuki saytın telefonunuzun keş yaddaşında saxladığı məlumatdır. Keş yaddaşını silənə qədər kukilər saxlanılır.

Brauzinq zamanı keşi təmizləmək üçün **Seçimlər > Aletlər > Keşi sil**.

Telefonun kukilərin qəbuluna icazə vermək yaxud qarşısını almaq üçün **Menyu > İnternet > Veb parametrləri > Təhlükəsizlik > Kukilər** seçin; yaxud İnternet səhifələrinə baxdığınız zaman **Seçimlər > Parametrlər > Təhlükəsizlik > Kukilər** seçin.

Brauzer təhlükəsizliyi

Bank xidmətləri və ya internet bazarlıq kimi xidmətlər üçün təhlükəsizlik funksiyaları tələb oluna bilər. Belə qoşulmalar üçün təhlükəsizlik sertifikatları və SIM kartda olan təhlükəsizlik modulu lazımdır. Ətraflı

məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın .

Təhlükəsizlik modulu parametrlərinə baxmaq və ya onları dəyişdirmək üçün və ya telefona yüklənmiş icazələr və ya istifadəçi sertifikatlarına baxmaq üçün **Menyu > Parametrlər > Təhlükə/-sizlik > Təhl. modulu prmr., İcazə sertifikatları, və İstif. sertifikatları** seçin.

Mühüm: Sertifikatların istifadəsi uzaq məsafəli birləşmələrdə və proqramların yüklənməsində yaranan riskləri əhəmiyyətli dərəcədə azaltmasına baxmayaraq, bu sertifikatlar təkmilləşdirilmiş təhlükəsizlikdən daha çox faydalanmaq üçün düzgün istifadə edilməlidir. Sertifikatın mövcudluğu özü-özlüyündə qorunmanı təmin etmir; sertifikatı idarə edən proqramda daha təkmilləşdirilmiş təhlükəsizlik üçün düzgün, orijinal və ya etibarlı sertifikatlar olmalıdır. Sertifikatlar məhdud istifadə müddətinə malikdir. Əgər sertifikatınız qüvvədə olduğu zaman "Sertifikatın vaxtı keçib və ya Sertifikat qüvvədə deyil" ifadələri göstərilirsə, cihazınızda qurulmuş tarixin və vaxtın düzgün olmasını yoxlayın.

Oyunlar və proqramlar

Siz proqramları və oyunları idarə edə bilərsiniz. Telefonunuzda bəzi oyun və ya proqramlar yüklənmiş ola bilər. Bu fayllar telefon yaddaşında və ya yaddaş kartında saxlanır və qovluqlar şəklində təşkil edilə bilər.

Proqramı başla

Seç **Menyu > Proqramlar > Oyunlar, Yaddaş kartı**, və ya **Kolleksiya**. Proqram və ya oyun üçün diyirlə, və seç **Aç**.

Oyun üçün səsləri, işıqları və sildənmələri qurmaq üçün bunu seçin

Menyu > Proqramlar > Seçimlər > Proqr. parametrləri.

Digər mövcud seçimlər növbətiləri daxil edə bilər:

Versiyayı yenilə — proqramın yeni versiyasının İnternetdən (şəbəkə xidməti) yükləmək üçün mövcudluğunu təsdiq etmək üçün

Veb səhifəsi — əgər mümkündürsə, internet səhifəsindən (şəbəkə xidmətindən) proqram üçün əlavə informasiya təmin etmək

Proqram girişi — şəbəkəyə keçidi əldə etməkdən proqramı məhdudlaşdırmaq

Proqramı yüklə

Telefonunuz J2ME™ Java proqramlarını dəstəkləyir. Yükləməkdən əvvəl proqramın telefonunuza uyğun olub-olmadığını yoxlayın.

Mühüm: Yalnız Symbian Signed imzalı və ya Java Verified™ yoxlamasından keçən proqramlar kimi etibar etdiyiniz və zərərli proqamlara qarşı müvafiq təminat təklif edən qoşma proqramları yükləyin və istifadə edin.

Yeni proqramları və oyunları siz müxtəlif yollarla yükləyə bilərsiniz.

- Seçin **Menyu > Proqramlar > Seçimlər > Yükləmələr > Proqr. yükləmələri** yaxud **Oyun yükləmələri**; mövcud əlfəcinlərin siyahısı göstərilir.
- Proqramları telefonunuza yükləmək üçün PC Suite-da Nokia Application Installer-dan istifadə edin.

Müxtəlif xidmətlərin mövcudluğu və qiymətləri üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Xəritələr

Siz xəritələrə müxtəlif şəhər və ölkələr üçün baxa, ünvanlar və maraqlı yerləri axtara, bir nöqtədən digərinə marşrutları planlaşdır, yerləri orientir kimi saxlaya və onları uyğun olan cihazlara göndərə bilərsiniz.

Demək olar ki bütün rəqəmli kartoqrafiya müəyyən dərəcədə qeyri-dəqiqdir və tam deyil. Yalnız bu cihazda istifadə üçün nəzərdə tutulmuş kartoqrafiyaya etibar etməyin.

Xəritələr proqramından istifadə etmək üçün **Menyu > Gündəlik > Xəritələr** və mövcud olan seçimlərdən seçin.

Xəritələri yükləyin

Telefonunuzun daxilində yaddaş kartına əvvəlcədən quraşdırılmış xəritələr mövcud ola bilər. Nokia Map Loader proqram təminatından istifadə edərək Internet vasitəsilə yeni xəritələrin dəstini yükləyə bilərsiniz.

Nokia Map Loader

Nokia Map Loader proqramını kompyuterinizə yükləmək və ətraflı təlimatlar üçün bax www.maps.nokia.com.

Yeni xəritələri ilk dəfə yükləmədən əvvəl yaddaş kartının telefonunuzun daxilində olduğunu yoxlayın.

İlkin konfigurasiyanı həyata keçirmək üçün **Menyu > Gündəlik > Xəritələr** seçin.

Yaddaş kartınızda xəritələrin seçimini dəyişmək üçün Nokia Map Loader-dan istifadə edərək yaddaş kartında bütün xəritələri silin və bütün xəritələrin eyni buraxılışdan olduğunu təmin etmək üçün yeni seçimi yükləyin.

Şəbəkə xəritəsi xidməti

Siz telefonunuzu lazım olduqda telefonunuzda olmayan xəritələri avtomatik olaraq yükləməsinə qura bilərsiniz.

Menyu > Gündəlik > Xəritələr > Parametrlər > Şəbəkə parametrləri > Şəbəkə ist. icazə ver > Bəli yaxud Ev şəbəkəsində seçin.

Xəritələrin avtomatik yüklənməsinin qarşısını almaq üçün seçin **Xeyr**.

Qeyd: Xəritələrin yüklənməsi zamanı xidmət provayderinizin şəbəkəsi ilə böyük həcmdə məlumat ötürülməsi ola bilər. Məlumatın göndərilmə hesabı ilə bağlı məlumat almaq üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Xəritələr və GPS

Xəritələr proqramını dəstəkləmək üçün global yerləşdirmə sistemindən (GPS) istifadə edə bilərsiniz. Yerinizi tapın yaxud məsafələri ölçün və koordinatları təyin edin.

Telefonunuzda GPS funksiyasından istifadə etmək üçün Bluetooth simsiz texnologiyasından istifadə edərək telefonunuza müvafiq xarici GPS qəbuledicisi qoşmalısınız. Ətraflı məlumat üçün GPS cihazınızın istifadəçi təlimatlarına baxın.

Bluetooth GPS-i telefonunuza qoşduqdan sonra, telefonunuzun hazırkı yerinizi göstərməsi bir neçə dəqiqə çəkə bilər. Sonrakı bağlantılar daha sürətli olmalıdır, lakin GPS-i bir neçə gün istifadə etməsəniz və ya istifadə etdiyiniz son yerdən çox uzaqda olsanız, yerinizin aşkar edilməsi və göstərilməsi bir neçə dəqiqə çəkə bilər.

GPS sistemi (Naviqasiya və yerin müəyyən edilməsi üzrə Qlobal Sistem) -

bu sistemin dəqiqliyi və saxlanması üzrə yeganə məsul olan Birləşmiş Ştatlar Hökuməti tərəfindən idarə edilir. Yerləşdirmə ilə bağlı məlumatın dəqiqliyi ABŞ hökuməti tərəfindən GPS-ə quraşdırılan peyklərdən asılıdır və ABŞ Müdafiə Departamentinin mülki GPS strategiyasına və Federal Radionaviqasiya Planına uyğun olaraq dəyişdirilə bilər. Dəqiqliyə həmçinin zəif peyk həndəsəsi də təsir edə bilər. GPS siqnallarının mövcudluğu və keyfiyyəti binalardan və təbii müdaxilələrdən, həmçinin hava şəraitindən asılı ola bilər. GPS qəbuledicisi GPS siqnallarının qəbul edilməsi üçün yalnız bayırda istifadə edilməlidir.

GPS yerin dəqiq ölçülməsi üçün istifadə edilməməlidir və siz yalnızca yerləşdirmə məlumatı ilə bağlı GPS qəbuledicisi və mobil radio şəbəkəsindən alınan məlumata etibar etməməlisiniz.

Əlavə xidmətlər

Siz regional lisenziya tələb edən Maps xidmətini tam səsle idarə olunan naviqasiyaya quraşdırma bilərsiniz.

Bu xidmətdən istifadə etmək üçün Bluetooth simsiz texnologiyasını dəstəkləyən müvafiq GPS cihazınız olmalıdır.

Səsle idarə olunan naviqasiya xidmətini satın almaq üçün **Menyu > Gündəlik > Xəritələr > Əlavə xidmətlər > Naviqasiya satın al** seçin və təlimatlara əməl edin.

Səsle idarə olunan naviqasiyadan istifadə etmək üçün Xəritələr proqramının şəbəkə bağlantısından istifadə etməsinə icazə verməlisiniz.

Naviqasiya lisenziyası SIM kartınıza qoşulur. Telefonunuza başqa SIM kart daxil etməsiz, naviqasiyaya başladıqda lisenziya satın almağınız tələb olunur.

Satınalma proseduru zamanı əlavə xərc ödəmədən mövcud naviqasiya lisenziyasını yeni SIM karta ötürməyiniz təklif olunur.

Təşkil edin

Telefonunuza həyatınızı təşkil etməyə imkan verin.

Kontaktları idarə etmək

Adlar, telefon nömrələri və ünvanları kontaktlar şəklində telefon və kartda saxlayın.

Seçin **Menyu > Kontaktlar**.

Kontaktlar üçün yaddaşı seçin

Telefon yaddaşı müxtəlif telefon nömrələri və mətn elementləri kimi əlavə təfəsilatlarla kontaktları saxlaya bilər. Həmçinin şəkil, melodiya və ya video klipi məhdud sayda kontaktlar üçün saxlamaq olur.

SIM kart yaddaşı adları bir telefon nömrəsi ilə saxlaya bilər. SIM kart yaddaşında saxlanılan kontaktlar  ilə göstərilir.

- 1 Kontaktlarınız üçün SIM kart, telefon yaddaşı və ya hər ikisini seçmək üçün **Parametrlər > İstif. olan yaddaş** seçin.
- 2 Kontaktları hər iki yaddaşdan qaytarmaq üçün **Telefon və SIM** seçin. Kontaktları saxladıqda, onlar telefon yaddaşında saxlanılır.

Kontaktlarla davranış

Kontaktı axtarın

Seçin **Menyu > Kontaktlar > Adlar**.

Kontaktlar siyahısını nəzərdən keçirin və ya kontaktın adının ilk simvollarını daxil edin.

Ad və telefon nömrəsini saxlayın

Seçin Menü > Kontaktlar > Yenisini əlavə et.

Təfərrüatları əlavə edə bilərsiniz

Kontaktı və Detallar > Seçimlər > Detal əlavə et seçin.

Təfəsilatı silmək

Kontaktı və Detallar seçin. Təfəsilatı və Seçimlər > Sil seçin.

Kontaktı silmək

Kontaktı və Seçimlər > Kontaktı sil seçin.

Bütün kontaktları silmək

Menü > Kontaktlar > Bütün əlaqəni sil > Tel. yaddaşından və ya SIM kartdan seçin.

Kontaktların SIM kartdan telefon yaddaşına və ya əksinə nüsxəsini çıxarmaq və ya köçürmək

Tək kontaktların nüsxəsini çıxartmaq

Seçin Seçimlər > İşarələ > İşarələ. Nüsxəni çıxartmaq yaxud köçürmək istədiyiniz kontaktları nişanlayın və Seçimlər > Kopyalanacaq yaxud İşarəliləri köçür seçin.

Bütün kontaktların nüsxəsini çıxartmaq

Menü > Kontaktlar > Kontakt. kopyala və ya Kontaktlar köçür. seçin.

Kontakt qrupunu yaratmaq

Kontaktları müxtəlif zəng melodiyaları və qrup şəkilləri olan zəng edən qrupları şəklində təşkil edin.

- 1 Seçin Menü > Kontaktlar > Qruplar.
- 2 Yeni qrup yaratmaq üçün Əlavə et və ya Seçimlər > Yeni qrup əlavə et seçin.

- 3 Qrupun adını daxil edin, istədiyiniz halda şəkil və zəng melodiyasını seçin və Saxla seçin.
- 4 Kontaktları qrupa əlavə etmək üçün qrupu və Göstər > Əlavə et seçin.

Vizit kartları

Siz bir şəxsin kontakt məlumatını vCard standartını dəstəkləyən uyğun cihazdan göndərə və qəbul edə bilərsiniz.

Vizit kartını göndərmək üçün kontaktı axtarın və Detallar > Seçimlər > Vizit kart göndər seçin.

Vizit kartını qəbul etdiyiniz zaman vizit kartını telefon yaddaşında saxlamaq üçün Göstər > Saxla seçin.

Tarix və vaxt

Saat növü, vaxt, vaxt zonası və ya tarixi dəyişdirmək üçün Menü > Parametrlər > Vaxt və tarix seçin.

Fərqli vaxt zonasına səyahət edərkən yerinizin vaxt zonasını seçmək üçün Menü > Parametrlər > Vaxt və tarix > Vaxt və tarix pmtr. > Vaxt zonası: seçin və sola və ya sağa sürüşdürün. Vaxt və tarix vaxt zonasına uyğun olaraq qurulur və qəbul edilən mətn və ya multimedia mesajlarının düzgün göndərmə vaxtını göstərməsi üçün telefonunuza imkan verir.

Məsələn, GMT -5 Nyu York (ABŞ) üçün vaxt zonasını bildirir, 5 saat Qrınviç, London (BK)-dən qərbə.

Zəngli saat

Zəngi arzu edilən vaxtda səsləndirmək

Zəngli saat qur

- 1 Seç Menü > Gündəlik > Zəngli saat.
- 2 Zəngli saatın signalını yandırın və zəngli saatın vaxtını daxil edin.

- 3 Zəngli saati həftənin seçilən günlərinə qurmaq üçün **Təkrarlanma:** > **Aktiv** və günləri seçin.
- 4 Zəngli saatin melodiyasını seçin. Radionu zəngli saatin melodiyası kimi seçsəniz, qulaqlığı telefona qoşun.
- 5 Mürgüləmə rejiminin bitmə vaxtını qurun və **Saxla** seçin.

Zəngli saati saxlayın

Səslənən zəngli saatin signalını dayandırmaq üçün, **Dayan** seçin. Əgər siz imkan versəniz ki, telefonun zəngli saati bir dəqiqə ərzində çalsın və ya **Mürgülə** seçsəniz, zəngli saat mürgüləmə vaxtı üçün dayanaraq sonra yenidən başlayacaq.

Təqvim

Menyu > **Gündəlik** > **Təqvim** seçin.

Hal-hazırkı tarix çərçivədə göstərilib. Əgər gün üçün qurulmuş hər hansı qeydlər varsa, gün qalın şriftlə yazılacaqdır. Gün qeydlərinə baxmaq üçün seçin **Göstər**. Həftəni nəzərdən keçirmək üçün **Seçimlər** > **Həftəlik görünüş** seçin. Təqvimdəki bütün qeydləri silmək üçün **Seçimlər** > **Qeydləri sil** > **Bütün qeydləri sil** seçin.

Tarix və vaxtla bağlı parametrləri redaktə etmək üçün **Seçimlər** > **Parametrlər** və mövcud seçimlərdən birini seçin. Müəyyən vaxtdan sonra köhnə qeydləri avtomatik silmək üçün **Seçimlər** > **Parametrlər** > **Qeydləri avt. sil** və mövcud seçimlərdən birini seçin.

Təqvim qeydi et

Tarixin üzərinə keçin və **Seçimlər** > **Qeyd yarat** seçin. Qeyd növünü seçin və sahələri doldurun.

Görüşlər işlərin siyahısı

Yerinə yetirməli olduğunuz tapşırıq üçün qeyd yaratmaq üçün **Menyu** > **Gündəlik** > **Ediləcək işlər** siyah. seçin.

Həç bir qeyd əlavə edilməyibse, qeyd yaratmaq üçün **Əlavə et** seçin; əks halda **Seçimlər** > **Əlavə et** seçin. Sahələri doldurun və **Saxla** seçin.

Qeydi gözdən keçirmək üçün onun üzərinə sürüşdürərək gedin və **Göstər** seçin.

Qeydlər

Qeydləri yazmaq və göndərmək üçün, **Menyu** > **Gündəlik** > **Qeydlər** seçin.

Əgər heç bir qeyd əlavə edilməyibse qeyd etmək üçün, **Qeyd əla.** seçin; əks halda, **Seçimlər** > **Qeyd yarat** seçin. Qeydi yazın və **Saxla** seçin.

Nokia Kompüter Dəsti

Nokia PC Suite proqramının köməyi ilə siz öz musiqi fayllarınızı idarə edə bilərsiniz və kontaktlarınızı, təqvim qeydlərini, qeydləri və görülməli işləri aparatınızla müvafiq kompüter və ya uzaq İnternet serveri (şəbəkə xidməti) arasında sinxronlaşdırma bilərsiniz. Ətraflı məlumat üçün və PC Suite proqramını yükləmək üçün www.nokia.com/support veb-səhifəsinə müraciət edin.

Kalkulyator

Telefonunuz standart, elmi və kredit kalkulyatorunu təmin edir.

Menyu > **Gündəlik** > **Kalkulyator** və mövcud seçimlərdən birini, kalkulyator növünü və əməliyyat təlimatlarını seçin.

Bu kalkulyator məhdud dəqiqliyə malikdir və sadə hesablamalar üçün nəzərdə tutulmuşdur.

Gerisayım taymeri**Normal taymer**

- 1 Taymeri aktivləşdirmək üçün **Menyu > Gündəlik > Taymer > Normal vaxtölçən** seçin, vaxtı daxil edin və vaxt bitdikdə göstərilən qeydi yazın. Vaxtı dəyişdirmək üçün **Vaxtı dəyiş** seçin.
- 2 Taymeri işə salmaq üçün, seçin **Başla**.
- 3 Taymeri saxlamaq üçün, seçin **Taymer dayansın**.

Interval taymeri

- 1 10-a qədər intervalı olan interval taymerini başlatmaq üçün əvvəlcə intervalları daxil edin.
- 2 **Menyu > Gündəlik > Taymer > Interval taymeri** seçin.
- 3 Taymeri başlatmaq üçün **Taymeri başlat > Başla** seçin.

Interval taymerinin növbəti dövrü necə başlatmasını seçmək üçün **Menyu > Gündəlik > Taymer > Parametrlər > Növb. müd. davam** və mövcud seçimlərdən birini seçin.

Saniyəölçən

Sizin saniyəölçəndən istifadə edərək vaxtı ölçə bilərsiniz, aralıq və ya dövrü vaxtları qeyd edə bilərsiniz.

Menyu > Gündəlik > Saniyəölçən və aşağıdakı seçimlərdən seçin:

Vaxtı ayır — aralıq vaxtı qeyd etmək üçün. Vaxtı yadda saxlamadan yeniləmək üçün, seç **Seçimlər > Yenidən qur**.

Dövrə vaxtı — dövr vaxtların qeyd etmək üçün.

Davam et — arxa fonda qurduğunuz vaxta baxmaq üçün

Sonuncunu göstər — saniyəölçən yenidən qurulmayıbsa ən son ölçülən vaxta baxmaq üçün

Vaxtları göstər və ya **Vaxtları sil** — yadda saxlanılan vaxta baxmaq və ya onu silmək üçün

Saniyəölçən vaxtını arxa fonda qurmaq üçün, son düyməsini sıxın.

Dəstək və yeniləmələr

Nokia sizə telefonunuzdan ən səmərəli şəkildə istifadə etmək üçün bir çox şəkildə kömək edir.

Dəstək

Məhsulunuzdan necə istifadə etməyiniz barədə daha ətraflı öyrənmək və cihazınızın necə çalışdığını təmin etmək üçün, istifadəçi təlimatına yaxud www.nokia.com/support yaxud yerli Nokia veb-saytında, www.nokia.mobi/support (mobil cihazı ilə) dəstək səhifələrinə baxın.

Əgər bu sizin məsələinizi həll etmirsə, aşağıdakını edin:

- Cihazı söndürüb işə salın: cihazı söndürün və batareyanı çıxardın. Təxminən bir dəqiqədən sonra batareyanı yenidən daxil edib cihazı yandırın.
- Nokia Software Updater proqramı vasitəsilə cihazınızın proqram təminatını optimal iş göstəriciləri və mümkün olan yeni xüsusiyyətlər üçün mütləq şəkildə yeniləyin. Baxın www.nokia.com/softwareupdate or your local Nokia website. Cihazın proqram təminatını yeniləməkdən əvvəl onun məlumatının rezerv nüsxəsini çıxartmağı unutmayın.
- İstifadəçi təlimatında göstərilirdi kimi orijinal istehsalçı parametrlərini bərpa edin.

Əgər bu məsələ yenə də həll olunmursa, Nokia ilə təmir üçün əlaqə saxlayın. Baxın www.nokia.com/repair. Cihazınızı təmirə göndərməkdən əvvəl həmişə cihazınızdakı məlumatın rezerv nüsxəsini çıxardın.

My Nokia

Nokia telefonunuz üçün pulsuz məsləhətlər, tövsiyələr və dəstək, bundan əlavə interaktiv nümayişlər, fərdi İnternet səhifəsi və ən son Nokia məhsulları və xidmətləri barədə xəbərlər qəbul edin.

Nokia telefonunuzdan daha çox məlumat əldə edin və My Nokia-ya bu gün yazılın! Ətraflı məlumat və sizin ərazinizdə mövcudluq barədə bu ünvana baxın www.nokia.com/mynokia.

İçindəkiləri yüklə

Siz telefonunuza yeni məzmun (nümünə üçün, mövzular) yükləyə bilərsiniz (şəbəkə xidməti).

Mühüm: Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən xidmətləri istifadə edin.

Müxtəlif xidmətlərin və tariflərinin mövcudluquna dair məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Kompyuterdən istifadə ilə proqram yenilənməsi

Proqram təminatının yenilənmələrinə cihazınızı aldığınız zaman mövcud olmayan yeni funksiyalar və təkmilləşmiş imkanlar daxil ola bilər. Proqram təminatının yenilənməsi həmçinin cihazınızın göstəricilərini də yaxşılaşdırır.

Nokia Software Updater proqramı cihazınızın proqram təminatını yeniləşdirməyə imkan verən kompyuter proqramıdır. Cihazınızın proqram

təminatını yeniləşdirmək üçün sizə müvafiq texniki göstəricilərə uyğun olan kompyuter, geniş zolaqlı İnternet bağlantısı və müvafiq USB kabeli lazımdır ki, cihazınızı kompyutərə qoşasınız.

Daha ətraflı məlumatı, proqramın ən son versiyaları üzrə qeydləri əldə etmək Nokia Software Updater proqramını yükləmək üçün www.nokia.com/softwareupdate və ya öz yerli Nokia veb-səhifələrinə müraciət edin.

Cihazın proqram təminatını yeniləşdirmək üçün aşağıdakıları edin:

- 1 Nokia Software Updater proqramını kompyuterinizə yükləyin və quraşdırın.
- 2 USB kabelindən istifadə edərək cihazınızı kompyutərə qoşun və Nokia Software Updater proqramını açın. Nokia Software Updater proqramı fayllarınızın rezerv nüsxəsini çıxarmaq, proqramı yeniləşdirmək və fayllarınızı bərpa etmək üçün sizə kömək edəcək.

Açıqda olan proqram yeniləmələri

Xidmət təminatçınızın telefon proqramı yeniləmələrini hava ilə birbaşa telefonunuza göndərə bilər (şəbəkə xidməti). Bu seçim telefonunuzdan asılı olaraq mövcuddur.

Proqram yeniliklərinin yüklənməsi zamanı xidmət provayderinizin şəbəkəsi ilə böyük həcmdə məlumat ötürülməsi ola bilər. Məlumatın göndərilmə hesabı ilə bağlı məlumat almaq üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Batareyanın kifayət qədər dolu olduğuna əmin olun və ya yeniləməyə başlamazdan əvvəl adapteri qoşun.

Xəbərdarlıq:

Əgər siz yeniləşdirmə proqramını yüklənsəniz, yükləmə prosesi bitənə qədər və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə edə bilməyəcəksiniz və hətta təcili yardım zənglərini də etmək mümkün olmayacaq. Yeniləşdirmə proqramının yüklənməsini qəbul etməzdən qabaq məlumatın yükləndiyindən əmin olun.

Zvod prm. bər. et və aşağıdakılardan birini seçin:

Yal. prm. bərpa et — Heç bir şəxsi məlumatı silmədən bütün mövcudluq parametrlərini yenidən qurun.

Hamsını bərpa et — Kontaktlar, mesajlar, mediya faylları və aktivləşdirmə kodları kimi bütün üstünlük parametrlərini yenidən qurun və bütün şəxsi məlumatları silin.

Proqram yeniləmə parametrləri

Bu seçim telefonunuzdan asılı olaraq mövcuddur.

Proqram və konfigurasiya yeniləmələrinə icazə vermək və ya verməmək üçün

Menyu > Parametrlər > Konfigurasiya > Qurğu menecər prm. > Ser. təm. rədd edilib seçin.

Proqram yeniləmə müraciəti et

- 1 Xidmət təminatçınızdan mövcud proqram yeniləmələrini tələb etmək üçün **Menyu > Parametrlər > Telefon > Telefon yenilikləri** seçin.
- 2 Hazırkı proqram versiyasını göstərmək və yeniləmənin lazım olub-olmadığını yoxlamaq üçün **Cari proqr. detal.** seçin.
- 3 Proqram yeniləməsini yükləmək və qurmaq üçün **Tel. proqram yüklə** seçin. Ekrandakı təlimatlara əməl edin.
- 4 Yükləmədən sonra quraşdırma ləğv edilsə, quraşdırmanı başlamaq üçün **Proq. yeniləmə. qur** seçin.

Proqram yeniləməsi bir neçə dəqiqə çəkə bilər. Quraşdırma ilə bağlı problemlər varsa, xidmət təminatçınızla əlaqə saxlayın.

Zavod parametrlərini bərpa et

Telefonu zavod parametrlərinə yenidən qurmaq üçün **Menyu > Parametrlər >**

Akseşuarlar

Xəbərdarlıq:

Bu xüsusi model üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və akseşuarlardan istifadə edin. Digər növün istifadəsi cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər.

Təsdiq edilmiş akseşuarların mövcudluğu haqqında məlumat almaq üçün dilerinizlə əlaqə saxlayın. Hər hansı akseşuarın güc şnurunu ayırarkən, şnurdan deyil ştəpseldən tutub çəkin.

Batareya

Batareya və adapter barədə məlumat

Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Bu cihazda istifadə olunması nəzərdə tutulan batareya BL-5CT. Nokia bu cihaza uyğun əlavə batareya modelləri düzəldə bilər. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur: AC-8 və ya AC-15. Adapter modelinin dəqiq nömrəsi ştəpselin növündən asılı olaraq müxtəlif ola bilər. Ştəpselin variantı aşağıdakılardan birinə görə təyin edilir: E, EB, X, AR, U, A, C və ya UB.

Batareya yüzrlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısdırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalardan istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin. Təsdiq edilməyən batareya və ya adapterin istifadəsi yanğın, partlayış, sızma və ya digər təhlükələr yarada bilər.

Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun müddət istifadə edilmədikdə enerji qurğusunu cihaza birləşdirmək, sonra ayırmaq və batareyanın doldurulmasının başlanmasını üçün təkrar birləşdirmək tələb oluna bilər. Batareya tam boşaldıqda ekranda batareyanızın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.

Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerji qurğusundan ayırın.

Adapter istifadə edilmədikdə, onu elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki nırmadan artıq batareyanın doldurulması onun istehlak müddətini qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın. Kəskin temperaturlar batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər. Batareyanın

ış keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.

Batareyanın qısa qapanmasına yol verməyin. Təsədüfi qısa qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar bərbəsa batareyanın müsbət (+) və mənfi (-) terminaları ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi göstərilir.) Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.

Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar zədələndikdə də partlayışa səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.

Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, deformasiya etməyin, əyməyin, deşməyin və s. Əgər batareyadan maye axsa, bu surətdə mayenin dəri, və gözlərinizə dəyməsinə imkan verməyin. Bu baş verdiyi halda isə dəri, və ya gözlərinizi dərhal su ilə yuyun, ya da tibbi yardım axtarın.

Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın.

Batareyanın düzgün istifadə edilməməsi yanğın, partlayış və ya digər təhlükələrə səbəb ola bilər. Əgər cihaz və ya batareya sərt yerə düşsə və siz batareyanın zədələndiyinə əmin olsanız, istifadə etmədən onu xidmət mərkəzinə apararaq yoxladın.

Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmmiş batareya və ya batareyanı dolduran qurğu istifadə etməyin. Onları kiçik uşaqların əli çatmadığı yerə saxlayın.

Nokia batareyasının identifikasiyası qaydaları

Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarından istifadə edin. Orijinal Nokia batareyasını aldıınıza əmin olmaq üçün onu rəsmi Nokia xidmət mərkəzi və ya dilerindən alın və aşağıdakı addımları izləyərək holoqramı yoxlayın:

Addımların müvəffəqiyyətli tamamlanması batareyanın orijinallığının tam təsdiqi deyil. Əgər batareyanın orijinal Nokia batareyası olduğuna dair sizdə şübhə varsa, siz onu istifadə etməkdən çəkinməli və yardım üçün yaxınlığınızda olan rəsmi Nokia xidmət mərkəzi və ya dilerinə müraciət etməlisiniz. Batareyanın orijinallığı təsdiq edilmədikdə onu aldıığınız yerə qaytarın.

Orijinal holoqram

- 1 Etiketdə olan holoqrama baxarkən siz bir bucaqdan Nokianın birləşdirən əllər simvolunu, digər bucaqdan isə Nokia Orijinal Aksesuarlar loqosunu görməlisiniz.



- 2 Holoqramı sol tərəfə aydıkdə siz hər tərəfdə müvafiq olaraq 1, 2, 3 və 4 nöqtə görməlisiniz.

**Batareyanız orijinal deyilsə?**

Əgər siz batareyanın orijinal Nokia batareyası olduğunu etiketdə olan holoqramla təsdiq edə bilmirsinizsə, batareyadan istifadə etməyin. Həmin batareyanı yardım üçün yaxınlığınızda olan rəsmi Nokia xidmət mərkəzinə və ya dilerinə aparın. Nokia tərəfindən təsdiq edilməmiş batareyanın istifadəsi təhlükəli ola bilər, pis işləyə bilər və sizin cihazınıza və onun aksesuarlarına zərər verə bilər. Həmçinin bu hal cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətə də qüvvədən düşməsinə səbəb ola bilər.

Orijinal Nokia batareyaları haqqında daha ətraflı məlumat üçün bax www.nokia.com/battery.

Baxım və texniki qulluq

Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin qorunmasına yardım edəcəkdir.

- Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb ola biləcək minerallar ola bilər. Cihazınızı yaş olduqda batareyanı çıxarın və onu yenidən yerinə yerləşdirənə qədər cihazın tam qurumasını təmin edin.

- Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrıla bilən hissələri və elektron komponentləri zədələyə bilər.
- Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak müddətini qısaldır, batareyaları zədələyə və müəyyən plastik hissələri ayaq və ya ərində bilər.
- Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal temperatura qayıtdıqda cihazın içində nəmlik yaranır və bunun nəticəsində elektron sxemlərin plataları zədələyə bilər.
- Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
- Cihazı yerə salmayın, təqvilətməyin və ya silkələməyin. Kobud reftar daxililə montaj platasını və dəqiq mexanika elementlərini qırır bilər.
- Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü tozlardan istifadə etməyin.
- Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatla mane ola bilər.
- Cihazı təchiz və ya təsdiq edilmiş avazedic antenalarından istifadə edin. Qadağan edilmiş antenaların, modifikasiyaların və ya aksesuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Batareyanı bağlı otaqda doldurun.
- Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim qeydləri kimi) ehtiyat nüsxəsini çıxarın.
- Optimal iş rejimi üçün cihaz vaxtaşın söndürülməlidir, bunun üçün cihazı söndürün və batareyanı çıxarın.

Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, adaptərə və ya hər hansı aksesuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.

Təkrar emal

İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplağa nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Daha ətraflı məlumatı parakəndə satıcıdan, tullantıların atılmasına nəzarət edən yerli orqanlardan, milli istehsalçılara nəzarət təşkilatlarından və ya yerli Nokia nümayəndəliyindən əldə edə bilərsiniz. Nokia məhsullarınızı necə təkrar emal etdirməli olduğunuz barədə www.nokia.com/werecycle ünvanından və ya internetə mobil telefondan daxil olmusunuzsa www.nokia.mobi/werecycle ünvanından məlumat əldə edə bilərsiniz.



Məhsulunuzun, batareyanın üzerindəki X işarəli qarxılı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xəbərləyir ki, bütün elektrik və elektron məhsullar, batareyalar və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa İttifaqında tətbiq olunur. Bu məhsulları çəşidləndirilməmiş bələdiyyə tullantılarının arasına yerləşdirməyin. Ətraf mühitlə bağlı daha ətraflı məlumat üçün məhsulun Eko-Deklarasiyalarını www.nokia.com/environment ünvanından baxın.

Təhlükəsizliklə bağlı əlavə məlumat

Qeyd: Bu cihazın səthi nikel örtüyünə malik deyildir. Bu cihazın səthi paslanmayan poladdan ibarətdir.

Kiçik uşaqlar

Cihazınız və aksesuarlarının tərkibində kiçik hissələr ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

İş mühiti

Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədənənən ən azı 21,5 santimetr (75/8 düym) məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Üstünüzə gəzdirmək üçün daşıma qabı, kəmə qısqaçı və ya tutqacdən istifadə edərsinizsə, metal tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.

Məlumat faylları və ya mesajları ötürmək üçün bu cihaz keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Müəyyən hallarda belə əlaqə təmin edilməyincə faylların və ya mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda göstərilən ayrıma məsafəsinə riayət edilir.

Tibbi cihazlar

Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının lazımı qaydada RF enerjisindən qorunduğunu müəyyən etmək və istənilən suallarla bağlı həkim və tibb cihazının istehsalçısına müraciət edin. Əgər tibbi avadanlıqlar yerləşən məkanda telefon aparatını söndürmək tövsiyyəsi barədə elan vurulubsa, bu tələbə əməl etmək lazımdır. Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə həssas olan avadanlıqdan istifadə edə bilər.

İmplantasiya edilmiş tibbi cihazlar

Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum 15,3 sm (6 düym) məsafə olmalıdır. Belə tibbi cihazları olan şəxslər bunları etməlidirlər:

- Simsiz cihaz işə salındıqda tibbi cihazla onun arasında minimum 15,3 sm (6 düym) məsafə saxlanmalıdır.
- Cihazı döş cibində daşımayın.
- Ehtimal müdaxiləni azaltmaq üçün simsiz cihazı tibbi cihaz olmayan tərəfdəki qulağa tutmalıdır.
- Müdaxilə olduğuna dair şübhə yaranarsa, dərhal simsiz cihazı söndürməlidirlər.
- Tibbi cihazlar barədə istehsalçıların yazdığı təlimatları oxumalı və əməl etməlidirlər.

Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Əmət cihazları

Bəzi rəqəmlə naqilsiz cihazlar qulaq aparatlarının işlərinə təsir edə bilər. Belə müdaxiləni hiss etdikdə xidmət provayderinizdən məsləhət alın.

Avtomobillər

RT siqnailləri elektron yanacaq injektor sistemləri, elektron antikişləmə əyləc sistemləri, elektron sürət tənzimləyici sistemlər və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımı qaydada qurulmayan elektron sistemlərə təsir göstərə bilər. Daha ətraflı məlumat üçün avtomobiliniz və ya hər hansı qoşulan avadanlığın istehsalçısı və ya rəsmi nümayəndəsinə müraciət edin.

Ancaq ixtisaslı işçilər avtomobile cihaz quraşdırmalı və ya təmir etməlidir. Səhv quraşdırma və ya təmir etmə təhlükəli ola bilər və cihaza tətbiq edilən hər hansı zəmanəti yarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksesuarları ilə eyni bölmədə alışan mayələr, qazlar və ya partlayıcı maddələrə saxlamayın və ya daşımayın. Hava yastığı olan avtomobillər üçün unutmaq lazımdır ki, hava yastıqları yüksək güclə açılır. Quraşdırılan və ya portativ simsiz cihaz daxil olmaqla, əşyaları hava yastığının üzərinə və ya onun olduğu sahəyə yerləşdirməyin. Əgər daxili simsiz cihaz düzgün quraşdırılmayıbsa və hava yastığı açılarsa, ciddi zədə və ya yaralanma ola bilər.

Təyyarədə uçarkən cihazdan istifadə qadağandır.

Təyyarəyə minməzdən əvvəl cihazı söndürün. Təyyarədə simsiz telecihazlardan istifadə təyyarənin işləməsi üçün təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini korlaya bilər və qeyri-qanuni ola bilər.

Potensial partlayıcı mühit

Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və göstərişlərə riayət edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən avtomobilinləş mühərriyinin söndürülməsi tövsiyyə edilən ərazini əhatə edir. Belə ərazilərdə qığılcımlar partlamaya yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya həttə ölməyə nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi

zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilir. Bunlara qayıqlarda göyertənin aşağısı, kimyəvi maddə daşıma və ya saxlama yerləri və havada toz, metal tozları və ya müxtəlif kimyəvi hissəciklər olan yerlər daxildir. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə edilməyəcəyini soruşmalısınız.

Təcili yardım zəngləri

Mühüm: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnailləri, simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Əgər cihazınız internet vasitəsilə səs zənglərini dəstəkləyirsə (internet zəngləri), həm internet zənglərini və həm də mobil telefonu aktivləşdirin. Hər ikisi aktivləşdirildikdə cihaz həm mobil şəbəkə, həm də internet zəngi provayderi ilə təcili yardım zəngləri etməyə çalışacaqdır. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.

Təcili yardım zəngini etmək üçün:

- 1 Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın. Cihazınızdan asılı olaraq, aşağıdakıları tamamlamalı ola bilərsiniz:
 - Cihazınıza SIM kart daxil edin.
 - Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng məhdudiyyətlərini götürün.
 - Qoşulu olmayan və ya uçuş rejimi profilini aktiv profilə dəyişdirin.
- 2 Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər başa çatdırma düyməsini basın.
- 3 Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
- 4 Zəng düyməsini basın.

Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə kommunikasiya vasitəsi ola bilər. İcazə veriləndə zəngi bitirməyin.

Sertifikat barədə məlumat (SAR)

Bu mobil cihaz radio dalğalarına məruz qalma təlimatlarına cavab verir.

Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar ICNIRP müstəqil elmi təşkilat tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini

təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından ibarətdir.

Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vət/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olduğunuzdan asılıdır. Bu cihazın qulaqda istifadəsi zamanı ICNIRP təlimatlarına əsasən ən yüksək SAR dərəcəsi belədir 1,15 Vt/kg.

Cihaz aksesuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq SAR dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqqında məlumatın ardınca www.nokia.com saytında verilə bilər.

İndeks		
B		
başlanğıc melodiyası	12	
batareya	6	
batareyanın doldurulma statusu	10	
brauzer	29	
C		
cəld mesajlaşma	23	
CM	23	
Ç		
Çap şəkilləri	25	
D		
daxili zəng taymeri	20	
dəstək resursları	36	
dil	12	
dinamik	19	
display	10	
divar kağızı	14	
diyirləmə	11	
düymələr	5	
E		
ekran	14	
ekvalayzer	29	
elektron poçt	23	
enerji qənaətedicisi	14	
enerji qənaəti	10	
Ə		
ənənəvi mətn daxil etmə	21	
F		
fləş mesajı	23	
G		
giriş kodları	9	
GPS	32	
H		
handsfree	19	
	hissələr	5
X		
Xəritələr	32	
xidmət əməlləri	17	
I		
indikatorlar	11	
İnternet	29	
istənilən düymə ilə cavablama	20	
işıqlar	14	
iş masası	10, 14	
K		
kalkulyator	35	
kamera	24, 25	
keş yaddaşı	30	
klaviatura kilidi	11, 12	
konfigurasiya	18	
kontaktlar		
— yaddaş	33	
kukilər	30	
Q		
qadağa parolu	9	
qayıq	8	
qeydlər	35	
qısa yollar	10, 14	
qulaqlıq	7	
M		
media pleyer	27	
melodiyalar	14	
mesaj göndərmə	22	
mesaj mərkəzi nömrəsi	21	
məlumat kabeli	16	
məlumat mesajları	17	
mətn rejimləri	20	
mətn yaz	20	
microSD kartı	6	
mövzular	13	
My Nokia	37	

N

naviqasiya	11
Nokia dəstəyi üzrə məlumat	36
nömrə yığımının qısa yolları	15, 19

O

online paylaşma	30
operator menyusu	17
oyunlar	31

P

paylaşma	30
PC Suite	35
PIN	9
PictBridge	16
proqramlar	31
proqram yeniləməsi	37
proqram yenilənmələri	37
PUK	9

R

radio	28
rejimlər	13
rəqəm rejimi	20

S

sadələşdirilmiş mətn yığımı	21
saniyəölçən	36
səs aydınlığı	20
səs əmriləri	15
səs ilə yığım	19
səs tanıma	15
səs yazan	29
SIM	
— xidmətlər	17
SIM kart	5
siqnal gücü	10
SIM kart	11
SIM mesajları	17
status indikatorları	10
stereo genişlənmə	29
sürətli nömrə yığımı	15, 19
sürətli yığım	20

Ş

şəbəkədən kənar rejim	11
şəkil	24
şəklın fiksasiya edilməsi	24
şrift ölçüsü	14

T

telefon proqramı yeniləmələri	12
təhlükəsizlik kodu	9
təhlükəsizlik modulu	9

U

uçuş rejimi	11
uçuş sorğusu	12
UPIN	9
USB məlumat kabeli	16

V

veb	29
video kliplər	25
vizit kartları	34

Y

yaddaş kartı	6, 26
yardım mətni	12
yazan	29
yenidən yığım	20
yenilənmələr	
— cihazın proqram təminatı	37
yer barədə məlumat	17
yer tarixçəsi	17
yuxu rejimi	14
yükləmələr	37

Z

zavod parametrləri	38
zəng gözlənilməsi	20
zəng köçürülməsi	20
zəng nömrəsi	20
zəng tarixçəsi	20

UYĞUNLUQ BƏYANNAMƏSİ

CE 0434

Bununla, NOKIA KORPORASIYASI bildirir ki, bu RM-443 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və müvafiq göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini http://www.nokia.com/phones/declaration_of_conformity/ internet saytında əldə etmək olar.

© 2009 Nokia. Bütün hüquqlar qorunur

Nokia, Nokia Connecting People və Navi Nokia Corporation-nın ticarət nişanları və ya qeydiyyatdan keçmiş ticarət nişanlarıdır. Nokia tune Nokia Corporation-in səs nişanıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər.

Portions of the Nokia Maps software are ©1996-2008 The FreeType Project. All rights reserved.

Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir qisminin və ya tam surətinin çıxarılması, köçürülməsi, yayılması və ya saxlanılması qadağan edilir.



Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.



Java and all Java-based marks are trademarks or registered trademarks of Sun Microsystems, Inc.

This product is licensed under the MPEG-4 Visual Patent Portfolio License (i) for personal and noncommercial use in connection with information which has been encoded in compliance with the MPEG-4 Visual Standard by a consumer engaged in a personal and noncommercial activity and (ii) for use in connection with MPEG-4 video provided by a licensed video provider. No license is granted or shall be implied for any other use. Additional information, including that related to promotional, internal, and commercial uses, may be obtained from MPEG LA, LLC. See <http://www.mpegla.com>

Bu məhsul (i) Fərdi və qeyri-ticarəti fəaliyyətlə məşğul olan istehlakçı tərəfindən MPEG-4 Visual Standartına uyğun şəkildə şifrələnən məlumatın fərdi və qeyri-ticarəti istifadəsi üçün və (ii) lisenziyalasdırılmış video təminatçısı tərəfindən təmin edilən MPEG-4 videonun istifadəsi üçün MPEG-4

Visual Patent Portfolio Lisenziyası ilə təmin olunub. Başqa məqsədlə istifadə olunması üçün heç bir əlavə lisenziya verilmir və ya nəzərdə tutulmayıcaqdır. Köməkçi, daxili və kommersiya istifadəsi ilə əlaqədar olan əlavə məlumat MPEG LA, LLC-dən əldə edilə bilər. Bax: <http://www.mpegla.com>

Nokia sabit inkişaf siyasətini tətbiq edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.

MÜVAFIQ QANUNVERİCİLİKDƏ İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ NOKIA, YA DA ONUN HƏR-HANSI BİR LİSENZIYALASDIRANI HƏR-HANSI MƏLUMATIN, GƏLİRİN İTMƏSİ VƏ YA HƏR-HANSI XÜSUSİ, TƏSADÜFİ, ƏHƏMİYYƏTLİ, VƏ YA DOLAYI YOLLA VURULAN ZİYANLARA GÖRƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMIR.

BU SƏNƏDİN MƏTNİ "OLDUĞU KİMİ" TƏQDİM EDİLİR. MÜVAFIQ QANUNVERİCİLİYİN TƏLƏBLƏRİ İSTİSNA OLMAQLA, BU SƏNƏDİN DƏQİQLİYİ, ETİBARLILIĞI VƏ YA MƏTNİNƏ DAİR HEÇ BİR BİRBAŞA VƏ YA ƏLAQƏLƏNDİRİLMİŞ ZƏMANƏT, O CÜMLƏDƏN (LAKIN BUNUNLA MƏHDUDLASDIRILMADAN) ƏMTƏƏ VƏZİYƏTİ VƏ XÜSUSİ MƏQSƏDLƏR ÜÇÜN YARARLIĞINA DAİR ƏLAQƏLƏNDİRİLMİŞ ZƏMANƏT VERİLMİR. NOKIA İSTƏNİLƏN VAXT BU SƏNƏDİN ƏVVƏLCƏDƏN XƏBƏRDARLIQ ETMƏDƏN DƏYİŞDİRİLMƏSİ VƏ YA İSTİFADƏDƏN ÇIXARILMASI HÜQUQU NA MALIKDIR.

Xüsusi məhsulların, qoşma proqramların və xidmətlərin mövcudluğu regiondan asılı olaraq fərqlənə bilər. Xahiş olunur ki, əlavə məlumat üçün və dil seçiminin mövcudluğu ilə bağlı öz NOKIA dilerinizə müraciət edəsiniz.

İxracata nəzarət

Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına tabe olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınlılar qadağan edilir.

KANADA FCC/SƏNAYE BİLDİRİŞİ

Sizin cihaz televizor, və ya radio üçün əngəl törədə bilər (məsələn, telefonun qəbulçidə avadanlığa yaxın məsafədə olarkən istifadə zamanı). FCC, və ya KANADA SƏNAYE BİLDİRİŞİ belə əngəllərin aradan qaldırılması mümkün olmadıqda, sizdən telefonun istifadəni dayandırmağı tələb edə bilər. Sizə yardım lazım olduqda, öz yerli xidmət idarəçisi ilə əlaqə saxlayın. Bu cihaz FƏN qaydalarının 15 bəndinə uyğundur. Əməliyyat aşağıdakı iki vəziyyətə cavab verir: (1) Bu cihaz ziyanlı əngəl yaratmaya bilər, və (2) bu cihaz arzu olunmaz əməliyyat yarada biləcək əngəl də daxil olmaqla, hər-hansı bir alınmış əngəli qəbul etməlidir. Nokia tərəfindən icazə verilməmiş hər-hansı bir dəyişiklik, və ya modifikasiya istifadəçini bu cihazı işlətmək hüququndan məhrum edə bilər.

Model nömrəsi: 6303c

9214066/Məsələ 3 AZ